

2609- mühasibat ucotu (sahələr üzrə)

Bölmə: 0101

1. Yeni əsaslı tikintinin həyata keçirilməsi, fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi və yenidən qurulması, binaların, tikililərin, avadanlıqların, nəqliyyat vasitələrinin və digər əsas vəsait obyektlərinin satın alınması ilə əlaqədar xərclər necə adlanır?

- 1)) Uzunmüddətli investisiyalar
- 2) Qısamüddətli investisiyalar
- 3) Ümumistehsalat xərcləri
- 4) Ümumitəsərrüfat xərcləri
- 5) Uzunmüddətli passivlər

2. Əsaslı tikintinin təşkili üzrə müəssisələr, tikilməkdə olan müəssisələrin müdiriyyəti, habelə kapital qoyuluşlarını həyata keçirən fəaliyyətdə olan müəssisələr adlanır:

- 1) Podratçılar
- 2)) Sifarişçilər
- 3) Mülkiyyətçilər
- 4) Subpodradçılar
- 5) Dəqiq cavab yoxdur

3. Müəyyən olunmuş qaydada ilk lahiyə üzrə təsdiq edilən müəssisə, bina və tikililərin inşasına aiddir:

- 1)) Yeni inşaat
- 2) Fəaliyyətdə olan müəssisə və təşkilatların genişləndirilməsi
- 3) Fəaliyyətdə olan müəssisə və təşkilatların yenidən qurulması
- 4) Fəaliyyətdə olan müəssisə və təşkilatların texniki yenidən qurulması
- 5) Düzgün cavab yoxdur

4. İnşaatın ikinci və sonrakı mərhələlərinə, əlavə istehsalat komplekslərinə, fəaliyyətdə olan müəssisənin ərazisində olan əlavə yeni köməkçi və xidmətedici istehsalatlara, fəaliyyətdə olan köməkçi və xidmətedici istehsalatların buraxılış gücünün artırılmasına aiddir:

- 1) Yeni inşaat
- 2) Fəaliyyətdə olan müəssisə və təşkilatların genişləndirilməsi
- 3) Fəaliyyətdə olan müəssisə və təşkilatların yenidən qurulması
- 4) Fəaliyyətdə olan müəssisə və təşkilatların texniki yenidən qurulması
- 5) Düzgün cavab yoxdur

5. İnşaatda kapital qoyuluşların, daşınmaz obyektlərin genişləndirilməsi və yenidənqurulması prosesinin subyektlərinə aiddir:

- 1) İnvestorlar və sifarişçilər
- 2) Sifarişçilər və podratçılar
- 3) Mülkiyyətçilər
- 4) Başa çatmış kapital qoyuluşu obyektlərinin istifadəçiləri
- 5) Bütün cavablar düzgündür

6. Xüsusi borc və cəlb edilmiş vəsaitlər formasında əsas vəsaitlərin yaradılmasına və təkrar istehsalına investisiya qoyuluşlarını həyata keçirən hüquqi və fiziki şəxslərə aiddir:

- 1) sifarişçilər
- 2) investorlar
- 3) kreditorlar
- 4) podratçılar
- 5) başa çatmış kapital qoyuluşu obyektlərindən istifadə edənlər

7. Kapital qoyuluşu obyektlərinin satışını həyata keçirən hüquqi və fiziki şəxslərin səlahiyyətli investorlarına aiddir:

- 1) sifarişçilər
- 2) investorlar
- 3) kreditorlar
- 4) podratçılar

5) başa çatmış kapital qoyuluşu obyektlərindən istifadə edənlər

8. Podrat müqaviləsi əsasında inşaat işlərini yerinə yetirən hüquqi və fiziki şəxslərə aiddir:

1) sifarişçilər

2) investorlar

3) kreditorlar

4) podratçılar

5) başa çatmış kapital qoyuluşu obyektlərindən istifadə edənlər

9. Mülkiyyət hüququna malik olan başqa sözlə inşaat obyektlərindən istifadə edən hüquqi və fiziki şəxslərə aiddir:

1) sifarişçilər

2) investorlar

3) kreditorlar

4) mülkiyyətçilər

5) başa çatmış kapital qoyuluşu obyektlərindən istifadə edənlər

10. Tikilmiş obyektləri müəyyən şərtlərlə istifadəyə verən mülkiyyətçilərin hüquqi və fiziki şəxslərinə aiddir:

1) sifarişçilər

2) investorlar

3) kreditorlar

4) mülkiyyətçilər

5) başa çatmış kapital qoyuluşu obyektlərindən istifadə edənlər

Bölmə: 0201

11. Smeta (hesablama) tərtib edildikdə, dəyərin müəyyənləşdirilməsinin aşağıdakı metodlar tətbiq edilə bilər:

- 1) resurs metodu
- 2) resurs-indeks metodu
- 3) bazis-indeks metodu
- 4) yuvarlaşdırılan (iriləşdirilən) smeta normativləri əsasında
- 5) bütün cavablar düzgündür

12. İnşaatin maya dəyərinin müəyyənləşdirilməsində qiymətlərin bazis səviyyəsinə əsaslanan cari və proqnoz indekslər sistemində hansı metoddan istifadə nəzərdə tutulur?

- 1) resurs metodu
- 2) resurs-indeks metodu
- 3) bazis-indeks metodu
- 4) yuvarlaşdırılan (iriləşdirilən) smeta normativləri əsasında
- 5) bütün cavablar düzgündür

13. Tikintinin maya dəyərini müəyyənləşdirən hansı metod, resurs metodlarının resurslara indekslər sistemi ilə əlaqələndirilməsini nəzərdə tutur?

- 1) resurs metodu
- 2) resurs-indeks metodu
- 3) bazis-indeks metodu
- 4) yuvarlaşdırılan (iriləşdirilən) smeta normativləri əsasında
- 5) bütün cavablar düzgündür

14. İnşaatın maya dəyərinin müəyyənləşdirilməsində əvvəllər tikilən və yaxud planlaşdırılan analogi bina və tikililərin dəyər göstəriciləri metodundan istifadə nəzərdə tutulur?

- 1) resurs metodu
- 2) resurs-indeks metodu
- 3) bazis-indeks metodu
- 4) yuvarlaşdırılan (iriləşdirilən) smeta normativləri əsasında
- 5) bütün cavablar düzgündür

15. Sifarişçi hansı tikinti podratı müqaviləsi əsasında podratçıya müqavilə üzrə görülən işlərin bütün həcminə görə qeyd alınan məbləği ödəyir?

- 1)) möhkəm qiymətə əsaslanan müqaviləyə görə
- 2) qarışıq qiymətli müqaviləyə görə
- 3) “Xərclər üstəgəl” metodu ilə müəyyənləşdirilən müqaviləyə görə
- 4) bütün cavablar düzgündür
- 5) düzgün cavab yoxdur

16. İnşa edilən əsas vəsait obyektinə görə podratçı təşkilatın hesabnaməsi hansı mühasibat köçürməsi ilə rəsmiyyətə salınır?

- 1) debet 601 kredit 113
- 2) debet 601 kredit 223
- 3)) debet 113 kredit 601
- 4) debet 601 kredit 201
- 5) debet 202 kredit 113

17. İnşa edilən əsas vəsait obyektinə görə podratçı təşkilata olan borcun nağdsız qaydada ödənilməsi hansı mühasibat göçürməsi ilə rəsmiləşdirilir?

- 1) debet 601 kredit 113
- 2)) debet 601 kredit 223
- 3) debet 113 kredit 601
- 4) debet 601 kredit 201
- 5) debet 202 kredit 113

Bölmə: 0301

18. Podratçıda tikinti podratı müqaviləsi əsasında xərclərin uçotu hansı hesabda aparılır?

- 1) 113
- 2) 111
- 3) 801
- 4)) 202
- 5) 721

19. Əgər podratçı bəzi işləri yerinə yetirmək üçün kənar təşkilat (subpodratçı) cəlb edərsə, onda yerinə yetirilən subpodrat işinin dəyəri podratçıda hansı hesabda aparılmalıdır?

- 1) 113
- 2) 201
- 3) 801
- 4) 721

5)) 202

20. Tikinti təşkilatının balansında olan inşaat maşın və mexanizmlərinin istismarına çəkilən xərclər tikinti istehsalında hansı hesabın debetində uçota alınır?

1) 111

2) 113

3)) 721

4) 201

5) 202

Bölmə: 0401

21. Debet 01 “əsas vəsait”, Kredit 07 “Quraşdırılacaq avadanlıqlar” – muhasibat yazılışı nə deməkdir?

1) avadanlığın istismara verilməsi

2)) avadanlığın quraşdırılmağa verilməsi

3) avadanlığın təmirə verilməsi

4) ləğv olunan avadanlığın silinməsi

5) bütün cavablar düzgündür

22. Dövriyyədən kənar aktivlərin inşası zamanı müəssisənin faktiki xərclərinin kalkulyasiya maddələri üzrə bölümü haqda informasiya aşağıdakı hansı hesabın debetində cəmlənir?

1)) 113

2) 07

3) 111

4) 202

5) bütün cavablar düzdür

23. Müəssisənin özünün təmir-tikinti sexləri vasitəsilə yerinə yetirilən tikinti-quraşdırma işlərinə çəkilən xərclər əvvəlcə aşağıdakı hesablardan hansı birində aparılır?

- 1) 113
- 2) 07
- 3) 111
- 4) 202/2
- 5) 202

24. Müəssisənin özünün xüsusi əsalı tikinti şöbəsi tərəfindən yerinə yetirilən tikinti-quraşdırma işlərinə çəkilən xərclər aşağıdakı hesablardan birində aparılır?

- 1) 113
- 2) 07
- 3) 111
- 4) 202/2
- 5) 202

25. Debet 113 “Kapital qoyuluşu”, Kredit 721/2 “Ümumi istehsalat xərcləri” hesabı-muhasibat yazışı nə deməkdir?

- 1) inşası başa çatan obyektlər üzrə xərclərin silinməsi
- 2) avadanlıqların quraşdırılmağa verilməsi
- 3) sair əsaslı işlərin və məsrəflərin silinməsi
- 4) tikinti maşın və mexanizmlərin saxlanması və istismarı üzrə xərclərin silinməsi
- 5) quraşdırılmaq tələb edən avadanlıqların daxil olması

26. Müəssisənin özünün xüsusi əsalı tikinti şöbəsi tərəfindən yerinə yetirilən tikinti-quraşdırma işləri üzrə inşaatçıların əmək haqqı aşağıdakı muhasibat köçürməsi vasitəsilə rəsmiləşdirilir:

- 1)) debet 113 “Kapital qoyuluşu”, kredit 533 “Əməyin ödənişi üzrə heyətli hesablanmalar”
- 2) debet 202/2 kredit 533
- 3) debet 202 kredit 533
- 4) debet 721/2 kredit 533
- 5) debet 533 kredit 113

Bölmə: 0501

27. Quraşdırılacaq avadanlığın podratçıya verilməsi hansı aktla rəsmiyyətə salınır?

- 1) ƏT-12
- 2) ƏV-14
- 3) ƏV-1
- 4) ƏV-15
- 5) düzgün cavab yoxdur

28. Obyektin inventar dəyəri hansı vedomostda əks etdirilir?

- 1) 12 № li vedomostda
- 2) 10 № li vedomostda
- 3) 18/1 № li vedomostda
- 4) 18 № li vedomostda
- 5) düzgün cavab yoxdur

29. Debet 07, Kredit 60 muhasibat yazılışı necə başa düşülür?

- 1) quraşdırılmaq tələb etməyən avadanlığa görə hesab təqdim olunmuşdur
- 2)) quraşdırılmaq tələb edən avadanlığa görə hesab təqdim olunmuşdur
- 3) lahiyə-axtarış işlərinə görə hesab təqdim olunmuşdur
- 4) malsatana hesab təqdim olunmuşdur
- 5) düzgün cavab yoxdur

30. Sifarişçi obyekt üzrə yerinə yetirilən işləri podratçıdan hansı sənəd əsasında qəbul edir?

- 1) ƏV-1 aktı üzrə
- 2) ƏV-3 aktı üzrə
- 3)) 2 № li akt və 3 № li arayış üzrə
- 4) ƏT-12 aktı üzrə
- 5) düzgün cavab yoxdur

31. Bina tikən məsrəflərin analitik uçotunu hansı vedomostda aparılır?

- 1)) 18 № li vedomostda
- 2) 12 № li vedomostda
- 3) 15 № li vedomostda
- 4) 18/1 № li vedomostda
- 5) düzgün cavab yoxdur

32. Yenidən qurulma, modernləşdirmə, əlavə avadanlığın qurulması və əlavə tikinti ilə əlaqədar müəssisənin xərcləri hansı hesabın debetində cəmlənir?

- 1)) 113
- 2) 111
- 3) 801
- 4) 202

5) 721

33. İstifadə olunan ehtiyat hissələrinin əsas vəsait obyektinin modernləşdirilməsi üzrə dəyərin məsrəflərin tərkibinə daxil edilməsi aşağıdakı muhasibat köçürməsinin hansı ilə rəsmiləşdirilir?

- 1)) debet 113 kredit 201
- 2) debet 111 kredit 201
- 3) debet 801 kredit 201
- 4) debet 202 kredit 201
- 5) debet 721 kredit 201

Bölmə: 0601

34. Aşağıdakı tənliklərdən hansı podrat tikinti-təmir təşkilatının əsas balans tənliyinə uyğun gəlir?

- 1) aktivlər=kapital
- 2) aktivlər+öhdəliklər=xüsusi kapital
- 3)) aktivlər=öhdəliklər+ xüsusi kapital
- 4) aktivlər=gəlirlər-xərclər
- 5) bütün cavablar düzgündür

35. Podrat tikinti-təmir təşkilatının muhasibat balansında nə əks etdirir?

- 1) gəlirlər, öhdəliklər və xüsusi kapital
- 2) xərclər, dividendlər və xüsusi kapital
- 3) gəlirlər, xərclər və dividendlər
- 4)) aktivlər, öhdəliklər və xüsusi kapital
- 5) aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital

36. Aşağıdakı xarakteriklərdən hansı podrat tikinti-təmir təşkilatının maliyyə hesabatının keyfiyyət xarakteristikası hesab olunmur?

- 1) münasiblik
- 2) etibarlılıq
- 3)) konservatizm
- 4) müqasiyəlilik
- 5) düzgün cavab yoxdur

37. Aşağıdakı xarakteriklikdən hansı podrat tikinti-təmir təşkilatının maliyyə hesabatının tərkib ünsürü sayılmır?

- 1) pul vəsaitlərinin hərəkəti haqda hesabat
- 2) mənfəət və zərər haqda hesabat
- 3) kapitaldakı dəyişiklər haqda hesabat
- 4) müəssisənin uçot siyasəti
- 5)) müşahidə şurasının strukturu və tərkibi

38. Hansı hallarda inventarlaşmanın aparılması vacibdir?

- 1) illik muhasibat hesabatının tərtibindən əvvəl
- 2) əmlak icarəyə verildikdə, satıldıqda yaxud alındıqda
- 3) maddi-məsul şəxs dəyişdirildikdə
- 4)) illik hesabat tərtib ediləndən əvvəl, əmlak icarəyə verildikdə, satıldıqda, yaxud alındıqda, maddi-məsul şəxs dəyişdirildikdə, mənimsəmə halları aşkarlandıqca, təbii fəlakət zamanı
- 5) dövlət müəssisəsi səhmdar cəmiyyəyə çevrildikdə

39. Hesabatın bu və ya digər maddəsinin əhəmiyyətini müəyyənləşdirmək üçün muhasibin, onu aşağıdakı göstəricilərdən biri ilə müqayisə etməsinə ehtiyac yoxdur

- 1) aktivlərin məcmusu
- 2) öhdəliklərin məcmusu
- 3)) əməkdaşların ümumi sayı
- 4) xalis mənfəət

5) debitor borcları

Bölmə: 0701

40. Tikinti-quraşdırma işlərinin təhvil verilməsi və tikinti təşkilatının istehsalat fəaliyyətinin maliyyə nəticələrinin müəyyənləşdirilməsi aşağıdakı hesablardan birindən istifadə etməklə həyata keçirilir:

- 1)) 601
- 2) 202
- 3) 801
- 4) 611
- 5) 642

41. Tikinti-quraşdırma işlərinin (inşaat obyektinin) faktiki maya dəyərinin satış hesabına silinməsi hansı muhasibat köçürməsi ilə rəsmiləşdirilir?

- 1) debet 601 kredit 721
- 2) debet 601 kredit 721
- 3)) debet 601 kredit 202
- 4) debet 601 kredit 113
- 5) debet 611 kredit 202

42. Tikinti-quraşdırma işləri təhvil verildikdə əlavə dəyər vergisinin hesablanması üçün hansı köçürmədən istifadə olunur?

- 1) debet 601 kredit 522
- 2) debet 601 kredit 241
- 3) debet 601 kredit 113

4)) debet 601 kredit 521

5) debet 611 kredit 521

43. Tikinti-quraşdırma işləri təhvil verilməsindən alınan mənfəət hansı köçürmə ilə rəsmilləşdirilir?

1)) debet 601 kredit 801

2) debet 801 kredit 601

3) debet 801 kredit 611

4) debet 611 kredit 801

5) debet 611 kredit 801

44. Tikinti-quraşdırma işləri təhvil verilməsindən zərərlər hansı köçürmə ilə rəsmilləşdirilir?

1) debet 601 kredit 801

2)) debet 801 kredit 601

3) debet 801 kredit 611

4) debet 611 kredit 801

5) debet 611 kredit 801

45. Tikinti-quraşdırma işləri təhvil verilməsindən gəlirlərin müəyyənləşdirilməsinin tikinti təşkilatı tərəfindən seçilən metodu necə tənzimlənir?

1)) müəssisənin uçot siyasəti ilə;

2) normativ-hüquqi sənədlərlə;

3) muhasibat uçotunun Milli Standartları ilə;

4) maliyyə hesabatının Beynəlxalq Standartları ilə;

5) bütün cavablar düzgündür.

46. Yerinə yetirilən və sifarişçiyə təhvil verilən tikinti-quraşdırma işlərinin faktik maya dəyəri haqda informasiyalar necə formalaşır?

- 1) kredit 601
- 2) debet 601
- 3) debet 611
- 4) kredit 611
- 5) debet 721/2.

47. Tikinti təşkilatlarında inventarizasiya zamanı uçota alınmayan əsas vəsaitlər hansı tip təsərrüfat əməliyyatlarına aid edilir?

- 1) birinci tipə
- 2) ikinci tipə
- 3) birvə üçüncü tipə
- 4) ancaq üçüncü tipə
- 5) doğru cavab yoxdur

Bölmə: 0801

48. Kənd təsərrüfatında istehsalın xüsusiyyəti digər sahələrdən nə ilə fərqlənir.

- 1) məhsul istehsalının hazırlanması texnologiyası ilə
- 2) məhsula sərf edilən xərclərin səviyyəsi ilə
- 3) məhsul istehsalının mövsümliyi ilə
- 4) bitməmiş istehsalın qiymətləndirilməsi ilə
- 5) buraxılan məhsulun qiymətləndirilməsi ilə

49. Kənd təsərrüfatında mühasibat uçotu necə təşkil edilir .

- 1) hər bir məhsulı növü üçün ayrıca
- 2) ancaq əsas məhsul üçün
- 3) satışa göndərilən məhsullara görə
- 4) müəssisə üçün vahid halda
- 5) qeyri mərkəzləşdirilmiş şəkildə

50. Kənd təsərrüfatında maliyyə uçotunun əsas vəzifəsi nədir.

- 1)) təsərrüfat subyektlərini lazımı sənədlərlə təmin etmək
- 2) təsərrüfat prosesinə nəzarəti təşkil etmək
- 3) ölkə qanunvericiliyinə əsasən müəssisə əmlakının hərəkəti üzərində nəzarəti təşkil etmək
- 4) müəssisənin mövcud ehtiyatlarından səmərəli istifadənin uçotunu təşkil
- 5) müəssisənin fəaliyyəti üçün dəqiq və əsaslandırılmış informasiyanı

51. Kənd təsərrüfatında mühasibat uçotu istehsalın idarə edilməsində hansı rol oynayır.

- 1)) idarə rəhbərini lazımı informasiya ilə təmin edir
- 2) mühasibat uçotu istehsalın təşkilini həyata keçirir
- 3) ancaq sənədləşmə işini düzgün həyata keçirir
- 4) müəssisənin balansını tərtib edir
- 5) yuxarı orqanlara hesabatlar hazırlayır

52. Kənd təsərrüfatında mühasibat uçotunun düzgün və dəqiq aparılmasına kim cavabdehlik daşıyır

- 1)) ancaq baş mühasib
- 2) müəssisə rəhbəri
- 3) hər sahənin öz mühasibi

- 4) ancaq material və pul vəsaitinin uçotunu aparan mühasib
- 5) menecmen və baş mühasib

53. Kənd təsərrüfatında mühasibat uçotu mövsümü işlə əlaqədar hansı hazırlıq işləri görür.

- 1) məhsul çıxımı üçün sənədləri hazırlayır
- 2) satışa göndərilən məhsulların həcmi hesablayır
- 3) hazırlanacaq məhsulun növünü müəyyən edir
- 4) mövsümü məhsulların maya dəyərini hesablayır
- 5) mühasibatlıq şöbəsi öz işini tərtib etdiyi plana uyğun qurur

54. Təsərrüfat uçotunun ayrı-ayrı münasibətdə digər uçot növləri arasında əlaqələr necə qurulur.

- 1) mühasibat uçotu, vergi və idarəetmə uçotu
- 2) operativ texniki , idarəetmə və maliyyə uçotu
- 3) maliyyə , vergi və sintetik uçot
- 4) təsərrüfat uçotu, mühasibat, operativ- texniki və idarəetmə uçotu
- 5) mühasibat uçotu, operativ texniki uçot, idarəetmə və sintetik uçot

55. Azərbaycan respublikasında mühasibat uçotu normativ tənzimlənməsi plan vəziyyətdə necə həyata keçirilir.

- 1) qanunla tənzimlənilir
- 2) normativ sənədlərlə
- 3) metodoloji sənədlərlə
- 4) lokal qaydada(təsərrüfat subyektləri ilə)
- 5) yuxarıda göstərilənlərlə

56. Hansı qanunverici orqan normativ sənədləri təsdiq edir.

- 1) ölkə prezidentinin fərmanı
- 2) nazirlər kabinetinin qərarı
- 3)) nazirlər kabinetində mühasibat uçotu və auditlə məşğul olan şöbə
- 4) ancaq maliyyə nazirliyinin uçot siyasəti şöbəsi
- 5) göstərilənlərdən heç biri

57. Azərbaycanda kənd təsərrüfatı bə digər təşkilatlarda MUBS- nı nə vaxtdan tətbiq etmək üçün sərəncam verilib.

- 1) 2001
- 2) 2007
- 3) 2003
- 4)) 2009
- 5) 2010

58. Kənd təsərrüfatında təbii-iqlim şəraiti nəyə təsir edir.

- 1)) məhsul yığımına
- 2) məhsulun qurudulması və təmizlənməsinə
- 3) məhsulun saxlanması və satılmasına
- 4) növbəli əkin sisteminin təşkilinə
- 5) əkin dövriyyəsinin təşkilinə

59. Kənd təsərrüfatında mühasibat uçotu hansı ölçü vahidləri istifadə edir.

- 1) manat , ton , metr
- 2) santimetr , mm , kiloqram
- 3) ancaq tonla
- 4)) ton , sentner ,
- 5) baş sayı,hektar ,sentner

60. Müəssisədə uçot siyasəti dedikdə nə başa düşülür.

- 1) müəssisədə mühasibat uçotunun aparılmasının təşkili
- 2) baş verən hadisələri sənədləşdirmək
- 3) məlumatların ümumiləşdirilməsi
- 4) təsərrüfat fəaliyyətinin nəticəsini qruplaşdırmaq, yekunlaşdırmaq ,və cari uçotda əks etdirmək
- 5) uçot prosesini avtomatlaşdırmaq

61. Uçot siyasətinin tətbiqi şəraitində əsas vəsaitlərə amortizasiya necə hesablanır.

- 1) xətti üsulla
- 2) qalığın azaldılması qaydasında
- 3) istifadə ili nəzərə alınmaqla norma daxilində
- 4) istehsalın həcminə mütənasib olaraq
- 5) xətti qalıq ,normativ və istehsalın həcminə görə

62. Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi necə həyata keçirilir.

- 1) hər il
- 2) həyata keçirilmir
- 3) ancaq dövlətin qərarı olduqda
- 4) müəssisə rəhbəri lazım bildikdə
- 5) idarə heyəti ilə razılaşdırıldıqda

63. Qeyri – maddi aktivlərə amortizasiya hansı qayda ilə hesablanır

- 1) xətti qalığın azaldılması və istehsalın həcminə mütənasib olaraq

- 2) xətti qayda ilə
- 3) qeyri xətti qayda ilə
- 4) ancaq xətti və qeyri xətti qayda ilə
- 5) ancaq istehsalın həcminə mütənasib olaraq

64. Kənd təsərrüfatında material ehtiyatlarını uçota almaq üçün hansı hesablardan istifadə edilir.

- 1)) materiallar
- 2) materialların tədarükü və əldə edilməsi
- 3) az qiymətli tez xarab olan əşyalar hesabından
- 4) toxum və əkmə materiallar ,yem
- 5) bunlardan heç biri

Bölmə: 0901

65. Aqrar sənaye komplekslərində istehsal prosesi nə vaxt dayanmadan inkişaf etmiş hesab edilir.

- 1) əsas məhsul istehsal edib onu satdıqda
- 2) heç bir kənar təşkilata borcu olmadıqda
- 3)) müəssisə özünün əsas və dövriyyə vəsaitlərindən istifadə edərək,məhsul
- 4) gələcək dövr üçün biznes plan tərtib edib təsdiq etdikdə
- 5) öz fəaliyyətini qismən dayandırdıqda

66. Maliyyə uçotunda xüsusi kapital və onun hərəkəti necə qeydə alınır.

- 1) təsərrüfat prosesi baş verdikdə
- 2) kapitalın hərəkətinə görə mənfəət əldə etdikdə
- 3)) kapitalın hər dövriyyəsi üçün maliyyə uçotu təşkil edildikdə

- 4) vergiyə cəlb edilməyə görə faiz hesablandıqda
- 5) kapitalın dövriyyəsinin nəticəsi haqqında vaxtaşırı hesabat tərtib edildikdə

67. Maliyyə - uçotu zamanı istifadə edilən əsas informasiyalar hansılardır .

- 1) müəssisənin dispetçer xidmətinin informasiyası
- 2) idarəetmə təhlilinin informasiyası
- 3) statistika idarəsinin informasiyası
- 4) maliyyə uçotunun informasiyası
- 5) operativ-texniki uçotun informasiyası

68. Kənd təsərrüfatında maliyyə-idarəetmə uçotu qarşılıqlı şəkildə necə istifadə edilir.

- 1) maliyyə uçotu müəssisənin bütün sahələrinin əhatə edir
- 2) ancaq idarəetmə və vergi uçotundan istifadə edir
- 3) müəssisələrdə maliyyə və idarəetmə uçotunu qarşılıqlı istifadə edilir
- 4) vergi uçotu hər iki uçotu tamamlayır
- 5) bu uçotlar arasında heç bir əlaqə yoxdur

69. Ölkədə həyata keçirilən yeni islahatlar hansı ardıcılıqla həyata keçirilir.

- 1) mühasibat uçotu haqqında uçot siyasəti, yeni hesab planı və MUBS-I qa-
- 2) azərbaycan respublikası uçot haqqında qanun qəbul edir
- 3) uçot siyasəti haqqında qanun qəbul edir
- 4) yeni hesab planı qəbul edib
- 5) MUMHBS- i haqqında sərəncam qəbul edib

70. MUMHBS-1 komitəsi nə vaxt yaranıb və hansı şəhərdə yerləşir.

- 1) 1968 – ABŞ
- 2) 1970 – Paris bə ya London
- 3) 1958 – Almaniya
- 4) 1973 – London
- 5) 1992 – Moskva

71. İstehsal prosesində vəsaitləri nə birləşdirir.

- 1)) canlı əmək və istehsal vəsaitləri
- 2) canlı əmək
- 3) istehsal vəsaitləri
- 4) canlı və əşyalaşmış əmək
- 5) hazır məhsula sərf edilən məsrəflər

72. İstehsal prosesini ardıcıl davam etdirmək üçün nə lazımdır.

- 1) ancaq pul vəsaiti
- 2)) canlı əmək
- 3) canlı və əşyalaşmış əmək vəsaiti , əmək predmeti
- 4) əsas vəsaitlər
- 5) material və əsas vəsaitlər

73. Əmək predmeti harada istifadə olunur.

- 1) satış prosesində
- 2) əmək prosesində
- 3) təchizat prosesində
- 4)) hər bir istehsal prosesində
- 5) ancaq xidmət prosesində

74. Müəssisələrdə xərclər hansı əlamətlərinə görə təsniflənir.

- 1) istehsal sferası
- 2) tədavül sferası
- 3) kapital qoyuluşu sferası
- 4) istehsal ,tədavül , kapital qoyuluşu , idarəetmə , istehlak və xidmət sferası
- 5) idarəetmə və xidmət sferası

75. Baş vermə yerinə görə məsrəflər necə bölünür.

- 1) əsas istehsal məsrəfləri
- 2) köməkçi istehsal məsrəfləri
- 3) əsas ,köməkçi və xidmətedici istehsalat məsrəfləri
- 4) bitməmiş istehsal məsrəfləri
- 5) heyvandarlıqda istehsal məsrəfləri

76. Dövriyyədə olan vəsaitlərə nə aid edilir.

- 1) pul , əmək , material məsrəfləri
- 2) pul və material
- 3) əmək və material
- 4) pul və əmək
- 5) bunlardan heç biri

77. Köməkçi istehsala məsrəflərə nə aid edilir.

- 1) istehsala xidmət məsrəfləri
- 2) əsas vəsaitlərin təşkilinə xidmət məsrəfləri
- 3) təmir emalatxanasına məsrəflər
- 4) yük avto- nəqliyyatına məsrəflər

5)) təmir , nəqliyyat , işıq , su , qaz , təchizatına məsrəflər

78. Sair istehsala xidmət məsrəflərinə nə aid edilir.

- 1) müəssisənin ictimai iaşə xidməti
- 2)) ictimai iaşə , uşaq bağçası , hamam və digər xidmət sahəsi
- 3) ancaq sosial sfera xidmətləri
- 4) xəstəxana , uşaq bağçası , mədəniyyət evinə xidmət
- 5) göstərilənlərdən heç biri

79. Kapital qoyuluşları məsrəflərinə nə aid edilir.

- 1) istehsala yeni avadanlıqların alınması
- 2) əsas vəsaitlərin təşkili
- 3) əsas vəsaitin alınması
- 4) yeni növ materialın alınması
- 5)) göstərilənlərdən hamısı

80. Mədəni məişət təyinatlı vəsaitlərə nələr aid edilir.

- 1) bu xüsusi xərclər qrupudur
- 2) müəssisənin əhatə dairəsindən kənar olsada yenə onların bir hissəsi
- 3)) mədəniyyət , kitabxana , yşaq bağcalarının saxlanması məsrəfləri
- 4) müəssisə daxilində istifadə olunan məhsullara məsrəflər
- 5) yuxarıda göstərilənlərin heç biri

81. İqtisadi məzmununa görə istehsal və xidmət sferasında xərclər neçə yerə bölünür

- 1) 3

- 2) 5
- 3) 4
- 4)) 2
- 5) 6

82. İstehsal prosesi zamanı məsrəflərin uçotunun hansı metodu daha mütərəqqi hesab edilir.

- 1) mərhəiə-keçid –metodu
- 2) mərhələ və sifariş metodu
- 3) xərcləri ardıcıl qeydiyyatı alma metodu
- 4) məhsul buraxılışının qiymətləndirilməsi metodu
- 5)) məsrəflərin uçotunun normativ metodu.

Bölmə: 1001

83. Kənd təsərrüfatında köməkçi istehsala nə aid edilir.

- 1) binaların , qurğuların təmiri emalatxanası
- 2) maşın , traktor avtomobil nəqliyyatı
- 3) elektrik enerjisi, su təchizatı
- 4) qeyri kommertiya təşkilatının, canlı dartıcı quvvəsi
- 5)) yuxarıda göstərilənlərin hamısı

84. Köməkçi istehsal xərcləri hansı hesabda aparılır.

- 1) 202 “Əsas istehsal”

- 2) 721
- 3)) 202 “ K m k i istehsal”
- 4) 28 “ İstehsalatda zay”
- 5) 711

85. K m k i istehsal x rcl ri ay  rzində hansı qiym tl  silinir.

- 1)) plan maya d y ri il 
- 2) hesabat maya d y ri il 
- 3) normativ maya d y ri il 
- 4) bazar qiym ti il 
- 5) m qavil d  g st ril n qiym tl 

86. K m k i istehsalın plan maya d y ri il  h qiqi maya d y ri arasındakı f rqu k narlaşma n  vaxt h yata ke irilir.

- 1) iř prosesi bařa  atan kimi
- 2) an aq ilin axırında
- 3)) r b bařa  atdıqda
- 4) yerinə yetirilmis  xidm t t hvil veridikd 
- 5) ilin 6 ayı tamam olanda

87. T mir emalatxanasına m sr fl r m hasibatlıqda hansı hesabda u ota alınır.

- 1)  sas istehsal hesabında
- 2) mařın v  avadanlıqların istismarı v  saxlanmasıda
- 3)  mum sex x rcl rinin t rkibində
- 4)) k m k i istehsal hesabının 1-ci sub hesabında
- 5) kommersion x rcl ri hesabında

88. Təmir işlərində əsas xərclərə nə aid edilir.

- 1) əmək haqqı
- 2) materiallar və ehtiyat hissələri
- 3) əsas vəsaitlərin amortizasiyası
- 4) əmək haqqı və əsas vəsaitlərin amortizasiyası
- 5) xidmət və idarəetmə xərcləri

89. Kənd təsərrüfatı müəssisələrində təmir işlərinin öz işçilərinin köməyi ilə aparılan təmir necə adlanır.

- 1) podrat üsulu
- 2) müqavilə qaydası
- 3) təsərrüfat üsulu
- 4) müqavilə və təsərrüfat üsulu
- 5) podrat və müqavilə üsulu

90. ASK-də cari təmir hansı mənbə hesabına aparılır.

- 1) kapital qoyuluşu hesabına
- 2) istehsal məsrəfləri hesabına
- 3) qarşıdakı ehtiyatlar hesabına
- 4) bank krediti hesabına
- 5) icarədən daxil olan vəsait hesabına

91. ASK-də təmirin növləri hansılardır.

- 1) cari təmir
- 2) əsaslı təmir
- 3) orta təmir

- 4) cari və orta təmir
- 5)) cari, əsaslı ,orta təmir

92. Əsaslı təmir işləri hansı mənbədən maliyyələşir.

- 1) istehsal məsrəfləri hesabına
- 2)) qarşıdakı xərcləri ödəmək üçün olan ehtiyatlar hesabına
- 3) müəssisənin mənfəəti hesabına
- 4) bank krediti hesabına
- 5) ancaq icarədarlardan daxil olmalar hesabına

93. Əsaslı təmir xərcləri uzun müddət davam edərsə əmək haqqı norması necə müəyyən edilir .

- 1) sexdə hər bir sifariş üzrə
- 2) bütünlükdə təmir sexi, xidmət sexi üzrə
- 3) ümumtəsərrüfat xərcləri hesabında uçota alınır
- 4) ilin əvvəlinə təsdiq edilmiş norma üzrə
- 5)) bütün yuxarıda göstərilənlərə əsasən

94. Təmir işləri başa çatdıqdan sonra ,onların nəticəsi uçotda necə əks etdirilir.

- 1) alınmış hər bir sifariş uçota alınır
- 2) analitik hesablar üzrə alınmış məhsullar DT- "İstehsal ehtiyatları" KT-"
- 3)) əsas onun maliyyələşməsi hesabında
- 4) alınmış məhsulun həqiqi maya dəyəri hesablanılır
- 5) son nəticədə təmir xidməti köməkçi sahələri arasında bölüşdürülür

95. Təmir işçilərinə əmək haqqı hesablandıqda necə mühasibat yazılışı tərtib edilir.

- 1) DT-202 ,231 KT-530,301

- 2) DT-202/7 KT-511
- 3)) DT-202 KT-533
- 4) DT-202/8 KT-902
- 5) DT-202,123/2 KT-701

96. Müəssisə daxili bina və qurğuların təmiri öz işçi qüvvəsi ilə həyata keçrildikdə necə adlanır.

- 1) podrat üsulu
- 2) sifariş üsulu
- 3) podrat təsərrüfat üsulu
- 4)) təsərrüfat üsulu
- 5) sifariş , təsərrüfat üsulu

97. Bina və qurğuların əsaslə təmiri üçün əsas sənəd nə hesab edilir.

- 1) müdürün göstərişi
- 2) istehlakçının tələbi
- 3)) əsas vəsait növü üzrə planda göstərilənə uyğun olaraq
- 4) əsas vəsaitin iş yerindəki yararlıq səviyyəsinə görə
- 5) bina və qurğuların ömür müddətinə görə

98. Bina və qurğuların təmirə başlanması planını kim təsdiq edir .

- 1) sex rəisi
- 2) bölmə müdürü
- 3) kollektiv iclasının qərarı
- 4) plan şöbəsi baş mühasib
- 5)) müəssisənin rəhbəri

99. Obyektin əsaslı təmir işləri podratçılar tərəfindən yerinə yetrildikdə hansı sənəd tərtib edilir.

- 1) tapşırıq –sifariş
- 2) yerinə yetirilən iş üçün qəbul təhvil aktı tərtib edir
- 3) əməyin ödənilməsi üçün təmir fəhlələrinə aid olan məbləğ köçürülür
- 4) podrat təşkilat ilə sifarişçi təşkilat arasında müqavilə bağlanılır
- 5) yerinə yetirilən əsaslı təmir məbləğinin dəyəri köçürülür

100. DT- 412 KT- 631 yazılışı nəyi izah edir ?

- 1) təmir işləri başa çatmış lakin dəyəri ödənilməmişdir
- 2) əsaslı təmir mənbəği öz mənbəyindən silinmişdir
- 3) təmir üçün əlavə dəyər hesablanmışdır
- 4) əsaslı təmiri podratçı təşkilat həyata keçirmişdir
- 5) heç biri

101. Bina və qurğuların cari təmirinə məsrəflər hansı hesabda uçota alınır

- 1) 202/2
- 2) 721/4
- 3) 312
- 4) 412
- 5) DT-202/3 KT-721

102. Kənd təsərrüfatında bina və qurğuların əsaslı təmirini ilin hansı rübündə aparmaq daha sərfəlidir.

- 1) I- rüb
- 2) II- rüb
- 3) III- rüb

- 4) IV- rüb
- 5) ilin bütün aylarında

103. Bina və qurğuların əsaslı təmir xərcləri üçün mənbə hansı hesabda toplanılır.

- 1) 202/2
- 2) 711
- 3)) 412
- 4) 721
- 5) 601

104. Traktor parkları üzrə maşın və avadanlıqların istismarı və saxlanması xərcləri hansı hesabda uçota alınır.

- 1) 202/3
- 2) 202/4
- 3) 202/8
- 4)) 202/6
- 5) 202/7

105. Maşın ,traktor parkındakı əsas vəsaitlərə amortizasiya hesablandıqda necə mühasibat yazılışı tərtib edilir.

- 1) DT- 112/4 KT- 202/3
- 2) DT- 132 KT-202/2
- 3) DT- 208 KT- 202/5
- 4) DT-202/7 KT- 112/4
- 5)) DT- 202/3 KT- 112/4

106. Traktor nəqliyyatına neft məhsulları sərif edildikdə necə mühasibat yazılışı tərtib edilir.

- 1)) DT-202/3 KT- 201/1
- 2) DT-202/6 KT- 201
- 3) DT-202/4 KT- 208
- 4) DT-231/3 KT- 202/4
- 5) DT-202/8 KT-422

107. Nəqliyyatla məşğul olan traktorçulara əmək haqqı hesablandıqda neçə mühasibat yazılışı tərtib edilir.

- 1) DT-202/1 KT- 533
- 2) DT-202//2 KT-533
- 3) DT-240/2 KT- 531
- 4)) DT-202/3 KT- 533
- 5) DT-202/6 KT- 533/8

108. Canlı qaldırıcı qüvvəyə sərf edilən məsrəflər göstərilən xidmətin maya dəyəri, digər sahələrdən nə ilə fərqlənir.

- 1)) yerinə yetirdiyi işin xüsusiyyətinə
- 2) kalkulyasiya obyektinə
- 3) xidmətin maya dəyərini müəyyən etməklə
- 4) bütün yuxarıda göstərilənlərlə
- 5) yuxarıda göstərilənlərdən heç biri

109. Bir iş gününün dəyəri necə və nə vaxt müəyyən edilir.

- 1) ayın axırında ,xərcləri ay ərzində günlərə bölməklə
- 2) günün axırında xərclər canlı dartıcı qüvvənin saxlanmasına bölünür
- 3) bütün xərclərdən əldə edilən əlavə məhsul çıxılır
- 4)) hesabat dövründə əldə edilən bala və digər məhsullar çıxıldıqdan sonra

5) xərclərdən sair məhsullar çıxılır,qalan məsrəf iş günlərinin sayına bölünür

110. Canlı dartıcı quvvədə bir yem- günləri necə müəyyən edilir.

- 1)) bütün xərclərdən əlavə mihsulu (yun , peyin, dəri) çıxdıqdan sonra ,
- 2) xərcləri təsərrüfatda olan iş heyvanlarının sayına bölməklə
- 3) xərcləri ancaq xidmət göstərən iş heyvanlarının sayına bölməklə
- 4) xərcləri məhsul və xidmət prosesindəki iş heyvanlarının sayına bölməklə
- 5) yuxarıda göstərilənlərdən heç biri

111. Sair köməkçi istehsal sahələrinə nə aid edilir.

- 1)) enerji istehsalı , su , buxar
- 2) su təsərrüfatı
- 3) buxar istehsalı
- 4) binanın təmizlənməsi
- 5) ictimai iaşə , yemək zalı, kitabxana və s.

112. Sair köməkçi istehsal sahələrinin uçotu hansı hesablarda uçota alınır.

- 1) 202/6 , 202/1, 202/2,
- 2)) 202/6, 202/9, 202/8
- 3) 202/1, 202/8, 202/1
- 4) 202/2, 202/6, 202/8
- 5) 202/2, 202/4, 202/5

113. Hər kv-tın maya dəyəri necə müəyyən edilir.

- 1) bütün xərcləri istifadə edilən 1-kvt bölməklə
- 2) bütün xərcləri 5-kvt bölməklə

- 3) bütün xərcləri 15-kvt bölməklə
- 4) bütün xərcləri 10-kvt bölməklə
- 5) bütün xərcləri 20-kvt bölməklə

114. Elektrik enerjisi və təsərrüfat məsrəfləri hansı hesabda uçota alınır.

- 1)) 202/2
- 2) 202/4
- 3) 202/6
- 4) 202/7
- 5) 202/5

115. İstifadə olunan qazlar hansı ölçü vahidi ilə uçotda əks etdirilir.

- 1) tonla
- 2) kq-la
- 3)) 1-m³
- 4) 10-m³
- 5) 100-m³

116. Qazın m³-nün dəyəri necə müəyyən edilir.

- 1) xərclər sexlər üzrə istifadəyə bölünür
- 2) bütün xərclər 10m³ istifadəyə bölünür
- 3) xərclər 100m³ bölünür
- 4)) xərclər istifadə edilən bütün qaza bölünərək 1m³ maya dəyəri müəyyən
- 5) ancaq müəssisə üzrə istifadə əsas götürülür

117. İstifadə edilən qaz hesabat dövrünün sonunda hara silinir.

- 1) köməkçi istehsala
- 2) ümumistehsala
- 3)) bütün istehsal və xidmət sahələrinə
- 4) əsas istehsala
- 5) ümumtəsərrüfat və satış prosesinə

118. Kənd təsərrüfatında avans şəklində mal alanlardan pul vəsaiti daxil olduqda necə mühasibat yazılışı tərtib edilir.

- 1) DT-211 KT-222
- 2) DT-211 KT-245
- 3) DT-211 KT-411
- 4)) DT-211 KT-216
- 5) DT-211 KT-223

119. ASK-də pul sənədləri kassa hesabında hansı qiymətlə əks etdirilir.

- 1) nominal dəyəri üzrə
- 2)) əldə olunma qiyməti üzrə
- 3) bazar qiyməti üzrə
- 4) müqavilə qiyməti üzrə
- 5) qiymətli kağızı satanla alan arasındakı razılaşma qiyməti üzrə

120. DT-231 , KT-223 yazılışı nəyi izah edir.

- 1) digər müəssisədən ssuda daxil olub
- 2) alınmış səhmin dəyəri ödənilib
- 3)) bank krediti geri qaytarılıb
- 4) satış məqsədi üçün səhm alınıb
- 5) səhmlərə görə faiz köçrülüb

Bölmə: 1101

121. İdarəetmə xərcləri hesab edilən ümumistehsal ,ümumtəsərrüfat xərcləri hesabı nə vaxt bağlanılır.

- 1) məhsul növünün istehsalı başa çatdıqda
- 2) hər rübün sonunda məhsulun maya dəyəri hesablandıqda
- 3) hazırlanan məhsul satıldıqdan sonra
- 4) hesabat ilinin sonunda
- 5) vahid məhsulun maya dəyəri hesablandıqda

122. Hansı istehsal sahələrində idarəetmə xərcləri bölüşdürülmür.

- 1)) bir növ məhsul istehsalı sahəsində
- 2) iki və daha çox istehsal sahəsində
- 3) dən məhsullarının emalında
- 4) yağ istehsalı sahələrində
- 5) göstərilənlərdən heç birində

123. Xidmət və idarəetmə xərcləri əsasən hansı sahələri əhatə edir.

- 1) sənaye istehsalı və satışı sahəsini
- 2) köməkçi istehsal və təmir sahəsini
- 3)) bitkiçilik , heyvandarlıq və sənaye sahəsini
- 4) sex,şöbə və təmir sahəsini
- 5) ixtisaslaşma səviyyəsinin sahələrini

124. Ümumistehsal və ümumtəsərrüfat xərcləri bitkiçiliyə aid edildikdə necə mühasibat yazılışı tərtib edilir.

- 1) DT-132/3 KT-721
- 2) DT-131/2 KT-711
- 3)) DT-202/1 KT-721
- 4) DT-202/2 KT-731/4
- 5) DT-202/4 KT-711

125. Kənar təşkilatlar tərəfindən yerinə yetirilən iş və xidmətlərin dəyəri bitkiçiliyə aid edildikdə necə mühasibat yazılışı tərtib edilir.

- 1) DT-132/1 KT-431/2
- 2) DT-202/1 KT-428
- 3)) DT-202/3 KT-431
- 4) DT-202/2 KT-431
- 5) DT-202/1 KT-431

126. Bitkiçiliyə məsrəflərin uçotunun əsas vəzifəsi nədir.

- 1) uçot obyektlərini düzgün seçmək
- 2) istehsal ehtiyatlarını aşkar etmək
- 3) qənaət rejimi tələblərinə uyğun işləmək
- 4) hazırlanacaq məhsulun maya dəyərini hesablamaq
- 5)) yuxarıda göstərilənlərin hamısı

127. Təmir emalatxanasında maya dəyəri kalkulyasiyasının hansı metodundan istifadə olunur.

- 1) sadə metod
- 2) normativ metod
- 3)) sifariş metod
- 4) sadə və keçid metod

5) mərhələ metod

128. Enerji istehsalında məhsulun maya dəyərini hansı metodundan istifadə olunur .

- 1) sifariş metod
- 2) sifariş ,normativ metod
- 3) mərhələ,sifariş metod
- 4) sadə ,normativ metod
- 5) sadə və mərhələ metod

Bölmə: 1201

129. Bitkiçilikdə uçot obyektini nə hesab edilir.

- 1) satılmış məhsul növləri
- 2) səpin üçün istifadə edilən toxum növləri
- 3) kənd təsərrüfatı bitki növləri, bitməmiş istehsal
- 4) qrup məhsulun hazırlanma texnologiyası
- 5) sair kənd təsərrüfatı obyektləri

130. Hazırlanacaq kənd təsərrüfatı məhsul növlərini kim müəyyən edir.

- 1) onun ixtisaslaşma səviyyəsi nəzərə alınır
- 2) müəssisə və təşkilat, torpaq , iqlim şəraitini onun ixtisas səviyyəsini əsas
- 3) alınacaq məhsulların sifarişini nəzərə alınır
- 4) məhsulun yetişdirilməsi səviyyəsi
- 5) su ilə təmin olunma səviyyəsinə görə müəyyən edilir

131. Bitkiçiliyə toxum və basdırma materialları sərf edildikdə necə mühasibat

yazılışı verilir.

- 1)) DT-131/1 KT-201/1
- 2) DT-2 2 6 KT-201/2
- 3) DT-131/2 KT-201/3
- 4) DT-202/3 KT-201/4
- 5) DT-202/4 KT-201/6

132. Kənd təsərrüfatında işləyən fəhlələrə əmək haqqı hesablandıqda necə mühasibat yazılışı tərtib edilir.

- 1) DT-122 KT-533
- 2) DT-143 KT-533
- 3)) DT-131 KT-533
- 4) DT-202/1 T 533
- 5) DT-303 KT-533

133. Bitkiçilikdə qeyri-maddi aktivlərə amortizasiya hesablanıb.

- 1)) DT-202/1 KT-102/8
- 2) DT-202/2 KT-102/8
- 3) DT-202/3 KT-102/8
- 4) DT-202/1 KT-102/6
- 5) DT-202/2 KT-102/6

134. Bitkiçilikdə gələcək dövr üçün ehtiyat yaradılıb

- 1) DT-202 KT-414
- 2) DT-202/3 KT-441
- 3) DT-201/1 KT-412

- 4)) DT-202 KT-412
- 5) DT-133/2 KT-416

135. Bitkiçilik məhsulları istehsaldan buraxıldıqda necə yazılış tərtib edilir.

- 1) DT-201/3 KT-202/2
- 2) DT-204 KT-202/1
- 3)) DT-201/1 KT-202/1
- 4) DT-201 4 KT-202/6
- 5) DT-202/2 KT-202/3

136. Bitkiçilikdə məsrəflərin uçotunu aparmaq üçün hansı hesab nəzərdə tutulub.

- 1) 202/2
- 2) 202/3
- 3) 201/1
- 4)) 201/4
- 5) 132/1

137. Bitkiçilikdə xərclər necə yerə bölünür.

- 1) cari ildə baş verən xərclər
- 2) bitməmiş istehsal xərcləri
- 3) gələcək dövrün xərcləri
- 4)) keçmiş , cari və gələcək dövrün xərcləri
- 5) keçmiş ilin lakin cari ildə uçota alınan xərclər

138. Növbəti ildə istehsal ediləcək məhsullr mühasibatlıqda necə uçota alınır.

- 1)) ayrılıqda analitik hesabda

- 2) ümumi bitkiçiliyə məsrəflər qaydasında
- 3) ancaq hər bir məhsul üzrə ayrıca hesabda
- 4) bitməmiş istehsal xərclərinin tərkibində
- 5) göstərilənlərin heç birində

139. Müxtəlif bitkiçilik sahələrinə xidmət edən maşın və traktorun xidməti hansı hesabda uçota alınır.

- 1) əsas istehsal xərclərinin tərkibində
- 2) köməkçi istehsal xərclərinin tərkibində
- 3) ayrıca analitik hesab olan bölüşdürülməyən məsrəflərdə
- 4) boş sintetik hesabda
- 5) idarəetmə xərclərinin tərkibində

140. Dənli bitkilərin kalkulyasiya obyektinə nələr aid edilir.

- 1) hazırlanan bütün dənli bitkilər
- 2) buğda , arpa , qarğıdalı
- 3) çovdar , arpa , qarğıdalı
- 4) qarğıdalı, arpa , buğda və vələmir
- 5) göstərilənlərdən heç biri

141. Bitkiçilikdə məhsulun həqiqi maya dəyəri necə hesablanır.

- 1) ümumi xərcdən bitməmiş istehsal xərcini çıxdıqdan sonra
- 2) xərclərin tərkibindən , tullantının dəyərini çıxdıqdan sonra
- 3) bütün xərclərdən satılmış məhsulun dəyərini çıxdıqdan sonra
- 4) məhsulun tərkibindən tullantı emal xərcləri və samanın dəyərini
- 5) bitkiçiliyə sərf edilən bütün xərcləri toplamaq qaydasında

142. Texniki bitkilərdə kalkulyasiya obyektini nə hesab edilir.

- 1) toxum və basdırma materialları
- 2) toxum və saman , pambıq , qarğıdalı, və digər məhsullar
- 3) toxum , saman , xam pambıq
- 4) ancaq dən üçün qarğıdalı
- 5) qarğıdalı və çuğundur

143. Ancaq torpaqda yetişdirilən tərəvəz məhsullarının uçotu hansı qayda ilə aparılır.

- 1) hər məhsul üzrə ayrıca
- 2) qrup tərəvəz məhsulları üzrə
- 3) ancaq satış üzrə nəzərdə tutulan tərəvəzlər üzrə
- 4) daxili istehlak üçün nəzərdə tutulanlar üzrə
- 5) emala göndərilən məhsullar üzrə

144. Açıq torpaqda yetişdirilən tərəvəzin kalkulyasiya obyektini nədir.

- 1) bütöv tərəvəz məhsulları
- 2) kənaradan alınmış tərəvəz məhsulları
- 3) müəssisədə istehsal olunan hər bir tərəvəz məhsulu
- 4) emal üçün nəzərdə tutulan məhsullar
- 5) yuxarıda göstərilənlərin heç biri

145. Tərəvəz məhsullarına kalkulyasiya zamanı nə kalkulyasiya edilir.

- 1) 1-ton məhsul
- 2) 1-kq məhsul
- 3) 10-ton məhsul

- 4)) 1-sentner məhsul
- 5) 10-sentner məhsul

146. Pambıqçılıqda məsrəflərin uçotu hansı hesabda aparılır.

- 1) 204
- 2) 203
- 3) 136
- 4) 208
- 5)) 202

147. Pambıqçılıqda nə kalkulyasiya edilir.

- 1) 1-ton pambıq
- 2) 10-ton pambıq
- 3) 1-kq pambıq
- 4)) 1-sntn pambıq
- 5) 1-ton mahuc

148. Bitkiçilik məhsulları üzrə maya dəyərindən olan kənarlaşmalar nə vaxt hesablanır.

- 1) məhsul istehsalı başa çatan kimi
- 2) rübün sonunda
- 3)) illik hesabat tərtib olunan zaman
- 4) 6-aylıq hesabat tərtib edilən vaxt
- 5) satılmış məhsulun nəticəsi müəyyən edilən zaman

149. Bitkiçilikdən istehsal olunan məhsullar mədaxil edildikdə necə qiymətləndirilir.

- 1)) plan maya dəyəri ilə
- 2) smeta maya dəyəri ilə
- 3) normativ maya dəyəri ilə
- 4) həqiqi maya dəyəri ilə
- 5) fifo metodu ilə

150. Bitkiçilik məhsulları anbara təhvil verildikdə necə mühasibat yazılışı tırtib edilir.

- 1) DT-201/1 KT-202/6
- 2) DT-201/3 KT-202
- 3) DT-202 KT-201
- 4) DT-201 KT-202/7
- 5)) DT-201/1 KT-202/1

151. Bitkiçilikdə məsrəflərin uçotu və onun bölüşdürülməsi, yerlərdə necə həyata keçirilir.

- 1) təsərrüfatın rəhbərinin sərəncamına əsasən
- 2) hər növ məhsul üçün ayrıca bölüşdürmə bazası müəyyən edilir
- 3)) dövlətin təsdiq etdiyi normativ sənədlərə əsasən
- 4) kənd təsərrüfatı nazirliyinin təlimatına əsasən
- 5) MUBS-na əsasən

152. Bitkiçilikdə bitməniş istehsalın uçotu necə aparılır.

- 1) digər istehsal sahələrində olduğu kimi
- 2) sənaye müəssisəsi qaydası əsas götürülür
- 3) təsdiq olunmuş normativə əsasən
- 4)) həqiqi sərf edilmiş məsrəflər üzrə

5) ilin sonunda aparılan hesablamaya görə

153. Bitkiçilikdə uçot obyektləri hansılardır.

- 1) ancaq bitkiçilik
- 2) heyvandarlıq
- 3) sənaye xarakterli kənd təsərrüfatı obyektləri
- 4) kənd təsərrüfatı xarakterli ictimai iaşə obyektləri
- 5) buğda , arpa, qarğıdalı, tərəvəz, çuğundur, və digər bütün bitkiçilik

154. Bitkiçilikdə məhsulun maya dəyərini kalkulyasiyası zamanı hansı metoddan daha çox istifadə edilir.

- 1) sadə , sifariş
- 2) mərhələ , proseslər , yarımfabrikat
- 3) əlavə məhsulun çıxılması metodu
- 4) əmsal , normativ, kombinləşmiş metod
- 5) yuxarıda göstərilənlərin hamısı

Bölmə: 1301

155. Heyvandarlığın digər sahələrdən fərqli xüsusiyyəti nədən ibarətdir.

- 1) məhsul istehsalı davamlıdır
- 2) ilin bütün fəsilərində məhsul istehsal etmək mümkündür
- 3) becərmə şəraiti fərqlidir
- 4) məhsulun növü çox sahəlidir
- 5) hər növ məhsula ayrıca uçot tətbiq edilir

156. Heyvandarlıq sahəsində bitməmiş işstehsal qalıqları əsasən hansı sahədə daha çox olur .

- 1) iri buynuzlu mal qarada
- 2) südçülük istiqamətli heyvanlarda
- 3)) balıqçılıq ,arıçılıq, quşçuluq və kökəlməkdə olan heyvanlarda
- 4) ətçilik istiqamətindəki heyvanlarda
- 5) cavan və kökəlməkdə olan heyvanlarda

157. Hesabat ilində sərf edilən xərclər əsasən hara aid eddilir.

- 1) hər bir qrup heyvandarlıq məhsullarına
- 2)) bütün növ heyvandarlıq məhsullarının maya dəyərinə
- 3) südçülük istiqamətli heyvandarlıq məhsullarına
- 4) iri buynuzlu heyvandarlıq məhsullarına
- 5) ancaq cari ildə əldə olunan məhsula

158. Heyvandarlıq sahəsində uçot obyektinə nə hesab edilir.

- 1)) hər bir heyvan qrupu
- 2) ətçilik
- 3) südçülük
- 4) arıçılıq, quşçuluq, balıqçılıq
- 5) yuxarıda göstərilənlərin hamısı

159. Heyvandarlıq məhsulları üçün analitik hesab hansı əlamətlər üzrə açılır.

- 1) bütün heyvandarlıq məhsulları üzrə bütövlükdə
- 2) ayrı-ayrı heyvandarlıq məhsulları üzrə bütövlükdə
- 3)) kalkulyasiya olunan obyekt üzrə

- 4) təsdiq olunmuş normativ sənədə əsasən
- 5) məhsul növləri üzrə

160. Heyvandarlıq məhsullarının xərcləri neçə yerə bölünür .

- 1) daimi xərclər
- 2) müvəqqəti sərf edilən xərclər
- 3) dəyişən xərclər
- 4) daimi və dəyişən xərclər
- 5) qeyri müstəqim xərclər

161 Heyvandarlıqda daimi xərclərə nə aid edilir.

- 1) yem, amortizasiya, saman, sığortaya ayırmalar
- 2) əmək haqqı ,idarəetmə xərcləri
- 3) ümumistehsal və ümumtəsərrüfat xərcləri
- 4) köməkçi istehsalın xidməti xərcləri
- 5) yem ,əmək haqqı, material xərcləri

162. ASK-də kassa əməliyyatının uçotu hansı jurnal orderdə aparılır.

- 1) 10/1
- 2) 8,0
- 3) 1-1a
- 4) 2/1
- 5) 2-2a

163. Heyvandarlıqda idarəetmə xərclərinə nə aid edilir.

- 1) əmək haqqı, material, yanacaq

- 2) sosial sığorta ayırmaları, məzuniyyət üçün ehtiyatlar
- 3)) ümumistehsal və ümumtəsərrüfat xərcləri
- 4) köməkçi istehsal xərcləri
- 5) sair xidmət və idarəetmə xərcləri

164. Heyvandarlıqda əsasən hansı sənədlərdən istifadə edilir.

- 1)) ASK –də 137 , 301 , 303
- 2) ASK- 175
- 3) ASK- 301
- 4) ASK- 303
- 5) ancaq ASK- 83

165. Heyvandarlıqda işləyən fəhlələrə əmək haqqı hesablandıqda necə mühasibat yazılışı tərtib edilir.

- 1) DT- 202/1 KT- 532
- 2)) DT- 202/3 KT- 533
- 3) DT- 202/4 KT- 535
- 4) DT- 202/2 KT-513
- 5) DT- 202/7 KT-533

166. Heyvandarlıqda qeyri-maddi aktivlərə amortizasiya hesablanmışdır.

- 1) DT- 202/3 KT- 102
- 2) DT- 202/1 KT-102/4
- 3)) DT- 202/2 KT- 102/8
- 4) DT- 202/1 KT- 114
- 5) DT- 202/4 KT- 112/6

167. Heyvanlara yem və digər material məsrəfləri sərf edildikdə necə mühasibat yazılışı tərtib edilir.

- 1) DT- 202/3 KT- 201/3
- 2) DT- 202/1 KT- 201/2
- 3) DT- 202/2 KT- 202/5
- 4) DT- 202/1 KT-202/6
- 5) DT- 202/2 KT- 201/1

168. Heyvandarlıqda gələcək dövr üçün ehtiyat yaradılmışdır.

- 1)) DT- 202/2 KT- 412
- 2) DT- 202/1 KT- 412/2
- 3) DT- 202/2 KT- 203
- 4) DT- 202/6 KT- 412
- 5) DT- 202/2 KT- 412/5

169. Heyvandarlıqda norma daxilində təbii itki olmuşdur.

- 1) DT- 84 KT- 12
- 2) DT- 84/3 KT- 10
- 3) DT- 84/2 KT- 73
- 4)) DT- 84 KT- 11
- 5) DT- 84/1 KT- 71

170. İstehsal və təsərrüfata xidmət sahəsində olan yeyinti tullantılarından heyvandarlığa sərf edildikdə.

- 1) DT- 202/2 KT- 201/1
- 2) DT- 202/3 KT- 201/6
- 3) DT- 202/4 KT- 201/1

- 4) DT- 202/3 KT- 201/8
- 5)) DT- 202/2 KT- 201/1

171. Heyvandarlıqda məsrəflərin uçotu və məhsul çıxımı hansı əlamət və qruplar üzrə uçota alınır.

- 1) ətçilik və südçülük
- 2) süd istiqaməti üzrə
- 3) ət istiqaməti üzrə
- 4) kökəlməkdə olan heyvanlar üzrə
- 5)) yuxarıda göstərilənlərin hamısı üzrə

172. Heyvandarlıqda kalkulyasiya obyektinə nə hesab edilir.

- 1) ətçilik üzrə heyvandarlıq sahəsi
- 2) südçülük üzrə heyvandarlıq sahəsi
- 3) cavan və kökəlməkdə olan heyvanlar
- 4)) süd və bala
- 5) heyvanların çəki artımı

173. Südçülük istiqaməti üzrə ixtisaslaşmış kənd təsərrüfatı sahələrində hər gün məhsul arasında xərclər hansı faizlə bölüşdürülür.

- 1)) süd - 90% , bala – 10%
- 2) bala- 40% , süd – 60%
- 3) süd- 70% , bala – 30%
- 4) süd - 80% , bala – 20%
- 5) süd - 50% , bala – 50%

174. Heyvandarlıq məhsullarının həqiqi maya dəyərini hesablayan onun tərkibindən nə çıxmalıdır.

- 1) dəyişən xərclər
- 2) verilmiş bank krediti faizləri
- 3)) yun ., tük , peyin və dəri
- 4) idarəetmə xərcləri
- 5) sair xərclər

Bölmə: 1401

175. Müxtəlif səbəblər üzündən və şəraitindən asılı olmayaraq hesabat ilində daxil olan və xaric olan heyvanlar uçotda necə qiymətləndirilir.

- 1) ala – plan maya dəyəri ilə
- 2) alınmış heyvanlar- əldə edilmə qiymətilə
- 3) kökəlməkdə olan heyvanlar –balans və ya keçən ilin həqiqi qiyməti ilə
- 4) balans və ya alış maya dəyəri ilə birlikdə
- 5)) yuxarıda göstərilənlərin bütün qiymətlərilə

176. Qoyunçuluqda kalkulyasiya obyektinə hesab edilir.

- 1) 1 - sentner ət
- 2) 1 – ton ət
- 3) 1 – sentner yun
- 4)) bala , yun , çəki artımı
- 5) hər bir qoyuluşdan alınan yun

177. Qoyunçuluqda məsrəflərin uçot obyektinə hesab edilir.

- 1)) ixtisaslaşma səviyyəsi (ətçilik,südçülük,yun)
- 2) ancaq yunçuluq qrupu

- 3) ət , yun
- 4) karagülçülük
- 5) cavan balaların çəki artımı

178. Quşçuluqda məhsulun maya dəyərini hesablanması əsasən nədən asılıdır.

- 1) təsərrüfatdakı quşların sayından
- 2) təsərrüfatda quşçuluq məhsullarının hesablanması metodikasından
- 3) kənd təsərrüfatı müəssisəsinin ixtisaslaşma səviyyəsindən
- 4) quşların növü və məhsuldarlığından (ət,yumurta)
- 5) quşlara verilən yemin həcmindən

179. Quşçuluqda kalkulyasiya obyektinə nə hesab edilir.

- 1) inkubasiyadakı – 1000 ədəd yumurta
- 2) yaşlı toyuqda – 1000 yumurta
- 3) cavan quşlarda 1-sentner çəki artımı
- 4) yaşlı toyuqlarda 1 – sentner çəki artımı
- 5) yuxarıda göstərilənlərin hamısı

180. İri buynuzlu mal-qarada bir sentner canlı çəkinin maya dəyərini hesablamaq üçün nə etmək lazımdır.

- 1) ilin əvvəlinə olan qalığın üzərinə il ərzində xərci əlavə etmək lazımdır
- 2) il ərzində doğulmuş heyvanların çəkisini ümumi sayə vurmaq lazımdır
- 3) il ərzində sıradan çıxan heyvanların çəki artımını müəyyən etmək lazımdır
- 4) daxil olan çəki artımı məbləğini ,həmin dövrdə əldə edilən çəki artımına
- 5) il ərzində verilən yemin dəyərini hesablamaq lazımdır

181. Cavan və kökəlməkdə olan heyvanlar hansı vəsait qrupuna aid edirlər.

- 1) əsas vəsaitlər qrupuna
- 2)) dövriyyə vəsaitləri qrupuna
- 3) əsas və dövriyyə vəsaitləri qrupuna
- 4) uzun müddətli istifadəyə yararlı vəsaitlər qrupuna
- 5) müvəqqəti istifadəyə yararlı vəsaitlər qrupuna

182. Cavan və kökəlməkdə olan heyvanların tərkibində dəyişikliklər nə zaman baş verir.

- 1)) bir qrupdan başqasına keçəndə
- 2) kəsəndə
- 3) çəki artımı hesablandıqda
- 4) satıldıqda
- 5) yuxarıda göstərilənlərin hamısı baş verəndə

183. Öz təsərrüfatından alınan balalar necə qiymətləndirilir.

- 1) südçülük istiqamətindəki həqiqi maya dəyəri ilə
- 2) ətçilik istiqaməti, bazar qiyməti ilə
- 3)) südçülük və ətçilikdə plan maya dəyəri ilə
- 4) müqavilə qiyməti ilə
- 5) sair qiymətlərlə

184. Cavan heyvanların tərkibində dəyişikliklər nə zaman baş verə bilər.

- 1) kənardan yeni bala alındıqda
- 2) cavan heyvanlar əsas sürüyə keçəndə
- 3) təsərrüfatda yeni balalar doğulduqda
- 4)) kənardan alındıqda, satıldıqda, kəsəndə, yenisi doğulduqda
- 5) ancaq kənara satıldıqda, kəsəndə

185. Əhalidən alınan cavan və kökəlməkdə olan heyvanlar üçün hansı sənəd tərtib edilir.

- 1) müqavilə
- 2) FN 213 – ASK
- 3)) müqavilə və FN 213 – ASK
- 4) bazar qiymətini təsdiq edən sənəd
- 5) göstərilənlərdən heç biri

186. İnkubasiya yolu ilə əldə edilən cavan quşlar üçün hansı sənəd tərtib edilir.

- 1)) FN 187 – ASK
- 2) FN 213 – ASK
- 3) FN 214 – ASK
- 4) FN 220 – ASK
- 5) FN 191 – ASK

187. Cavan heyvanlar satışıya göndərildikdə hansı sənəd tərtib edilir.

- 1) əmtəə -yol qaiməsi
- 2)) hesab-faktura və doğrulması haqqında sənəd (şahədətnamə)
- 3) FN 220 –ASK
- 4) həkimin arayışı
- 5) hər iki tərəfin razılığını təsdiq edən müqavilə

188. Cavan və kökəlməkdə olan heyvanların uçotu hansı hesabda aparılır

- 1) 131/2
- 2) 131/3
- 3) 131/4

4)) 131/5

5) 132/1

189. Cavan və kökəlməkdə olan yaşlı heyvanların saxlanılmasına məsrəflər hansı hesabda uçota alınır.

1) 132/2

2) 133/6

3) 132/1

4)) 131/2

5) 131/4

190. Heyvanlardan bala mədaxil edildikdə necə mühasibat yazılışı tərtib edilir.

1) DT-131/1 KT-202

2) DT-131/2 KT-202/3

3)) DT-131 KT-131/2

4) DT-131/1 KT-131/3

5) DT-131/2 KT-131/7

191. Əhalidən cavan heyvan alındıqda necə mühasibat yazılışı tərtib edilir.

1) DT-131/4 KT-431

2) DT-76 KT-131/3

3) DT- 131/3 KT-202/2

4) DT-76/2 KT-431

5)) DT-131/2 KT-217

192. Cavan heyvanlar əsas sürüyə keçrildikdə necə mühasibat yazılışı tərtib edilir.

1)) DT-111,113 KT-113,131/2

- 2) DT-131/2 KT-113
- 3) DT-111 KT-113
- 4) DT-113 KT-131
- 5) DT-111 KT-131/2

193. Cavan heyvanlar satılıb.

- 1) DT-701 KT-131/2
- 2) DT-721 KT-131/3
- 3)) DT-171,701 KT-701
- 4) DT-701 KT-202/2
- 5) DT- 701 KT-131/4

194. Təftiş zamanı normadan kənar əskik gəlmə aşkar edilib,hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınar.

- 1) DT-131 KT-84
- 2) DT-13/2 KT-131
- 3) DT-131 KT-217
- 4)) DT-84 KT-131
- 5) DT-84 KT-217

195. Ölən heyvanlar sürü sıralarından çıxarılmışdır.

- 1) DT-11 KT-84,11
- 2)) DT- 46,202/2 KT-11,84
- 3) DT-11,46 KT-84,46
- 4) DT- 202/2,84 KT-132/2
- 5) DT-201 KT - 123

196. Cavan və kökəlməkdə olan heyvanların hərəkətinin inventarizasiyası nə vaxt başa çatmalıdır.

- 1)) 1/IV
- 2) 1/VII
- 3) 1/XI
- 4) 31/XII
- 5) ancaq illik hesabat tərtib ediləndə

197. Cavan heyvanların hərəkəti haqqında inventarizasiya aparıldıqda nə tərtib edilir.

- 1)) inventarizasiya aktı
- 2) təhvil təslim aktı
- 3) heyvanların mövcudluğu haqqında akt
- 4) çatışmazlıq haqqında akt
- 5) artıq gəlmə və çatışmamazlıq haqqında akt

198. Əgər əskik gəlmə və onun maddi-məsul şəxsin təqsiri üzündən baş veribsə bu zaman hansı mühasibat yazılışı tərtib edilir.

- 1) DT-84 KT-131/2
- 2) DT-701 KT-533
- 3) DT-84 KT-801
- 4) DT-84 KT-801
- 5)) DT-84 KT-131

199. Cavan heyvanların böyüdülməsi xərcləri öz təyinatına silindikdə necə mühasibat yazılışı tərtib edilir.

- 1) DT-203/3 KT-131
- 2) DT-131/2 KT-131

- 3)) DT- 202,229 KT-201,202,522
- 4) DT-131 KT-701
- 5) DT-29 KT-202/2

200. Cavan və yaşlı heyvanların bəslənməsinin iqtisadi əhəmiyyəti nə ilə izah edilir.

- 1)) sərf edilən xərclərə görə daha çox mənfəət əldə edilir
- 2) yaşlı heyvanlara sərf edilən xərclərə görə daha çox çəki artımı əldə edilir
- 3) cavan heyvanların hərəkəti haqqında daha dəqiq informasiya toplamaq
- 4) cavan və kökəlməkdə olan yaşlı heyvanlara sərf edilən məsrəflərin ümumi
- 5) cavan heyvanlardan alınan əlavə və əsas məhsulu qiymətləndirmək olur

201. Cavan heyvanların hərəkətində olan dəyişikliklər hansı sənəddə öz əksini tapır.

- 1) FN- 211- ASK
- 2) FN- 220-ASK
- 3) FN- 182-ASK
- 4)) FN- 211,220,187,214
- 5) FN- 213, 211,236

Bölmə: 1501

202. Kənd təsərrüfatı müəssisələrində sənaye xarakterli hansı işlər yerinə yetirilir.

- 1) müəssisə lazım olan sənaye məhsulları istehsal edir
- 2)) südün, tərəvəzin, meyvənin ilkin emalı həyata keçirilir
- 3) tikinti və yeyinti məhsulları hazırlanır

- 4) heyvanlar sənaye texnikası üzrə saxlanılır
- 5) ancaq heyvanlar kəsilir

203. ASK-də hansı analitik uçot açmaq lazımdır ki, sənayenin tələbatına cavab verə bilsin.

- 1)) kəsmə sexi heyvandarlıq məhsullarının emalı, kalbasa, yarım fabrikat, ət
- 2) ancaq bir növ məhsula analitik hesab açmaq lazımdır
- 3) çörək və kanditer sexlərinə
- 4) meşə materiallarının emalına
- 5) bunların heç biri

204. Sənaye müəssisələrində xərclərin uçotu nədən asılıdır.

- 1) istehsalın nəticəsindən
- 2) istehsalın ölçüsündən
- 3) istehsalın texnologiyası və mərhələsindən
- 4)) həcmi, ölçüsü, texnologiyası və mərhələsindən
- 5) istehsal olunan məhsulun vaxtından

205. Sənaye istehsalı üzrə məsrəflərin uçotu hansı hesabda aparılır.

- 1) 131/1
- 2)) 202/4
- 3) 204/4
- 4) 203/4
- 5) 202/7

206. ASK-də məhsulu emala buraxdıqda, hansı qiymət əsas götürülür.

- 1)) plan maya dəyəri ilə

- 2) həqiqi maya dəyəri ilə
- 3) fifo maya dəyəri ilə
- 4) müqavilə qiyməti ilə
- 5) lifo maya dəyəri ilə

207. ASK-də daxili istifadəyə sərf edilən məhsullar üzrə hesabat ilinin sonunda qiymətlər necə tənzimlənir.

- 1) əvvəlcə sərf edilən məhsulun plan qiynəti müəyyən edilir
- 2) ilin axırında həqiqi qiyməti müəyyən edilir
- 3) müqavilə qiyməti müəyyən edilir
- 4) bazar qiyməti müəyyən edilir.
- 5) plan maya dəyəri ilə həqiqi maya dəyəri arasındakı fərqlərin

208. Sənaye müəssisələrində hazırlanan məhsulun maya dəyərinin əsasını hansı xərc maddəsi təşkil edir.

- 1) əməyin ödənilməsi
- 2) əsas vəsaitlərin amortizasiyası və təmir xərcləri
- 3) köməkçi istehsalın bütün xidmətləri xərcləri
- 4) material məsrəfləri
- 5) ümumistehsal və ümumtəsərrüfat xərcləri

209. Kənd təsərrüfatında sənaye xarakterli iş və xidmətlərə nə aid edilir.

- 1) emal olunmuş yağ, şərab, tomat və sairənin satışı
- 2) müəssisə daxili göstərilən xidmətlər: tibbi, yeməxana və.s.
- 3) sud, tərəvəz, üzüm və digər məhsulların emalı
- 4) kənd təsərrüfatı məhsullarının əhalidən qəbulu
- 5) heyvanların sənaye texnologiyası üzrə saxlanması

210. Kənd təsərrüfatı öz istehsalının xammalını emala buraxdıqda hansı maya dəyəri əsas götürülür .

- 1)) il ərzində plan maya dəyəri ilə
- 2) həqiqi maya dəyəri ilə
- 3) hesabat ili ərzindəki smeta maya dəyəri ilə
- 4) hesabat ili ərzindəki normativ maya dəyəri ilə
- 5) hesabat ilindəki mövcud olan bazar qiyməti ilə

211. Kənd təsərrüfatı müəsisəsində sənaye istehsalının həqiqi maya dəyəri nə vaxt müəyyən edilir.

- 1) məhsul istehsalı başa çatan kimi
- 2) rüb başa çatan kimi
- 3) 6-ay başa çatan kimi
- 4) satılmış məhsulun dəyəri daxil olan kimi
- 5) ilin axırında balans tərtib edilənə qədər

212. Kənd təsərrüfatı təyinatlı sənaye istehsalında istifadə edilən material qiymətliləri hansılardır.

- 1) polad,dəmir, filiz,şərab,ət
- 2)) süd, ət, pambıq, dənli və texniki bitkilər,tərəvəz, meşə materialları
- 3) kəirpic üçün qum, palçıq ,şərab üçün üzüm ,çuğundur,kök
- 4) subtropik məhsullar ,emal üçün ət,dəri ,peyin,tük ,yun, yağ
- 5) əsas material qrupuna daxil olmayan –neft,benzin ,tarif, enerji

213. Sənaye istehsalında işləyən fəhlələrə əmək haqqı hesablandıqda necə mühasibat yazılışı tərtib edilir.

- 1)) DT-202 KT-533

- 2) DT-23/1 KT-533
- 3) DT-533 KT-522
- 4) DT-521 KT-533
- 5) DT-202/4 KT-533

214. Sənaye istehsalına xidmət edən əsas vəsaitlərə amortizasiya hesablanmışdır .

- 1) DT-202 KT-102/3
- 2) DT-202 KT-102/8
- 3) DT-202 KT-112
- 4) DT-202/3 KT-111/6
- 5) DT-201/5 KT-112/3

215. Sənaye istehsalına müqavilə qiyməti ilə əsas material buraxılmışdır .

- 1) DT-202 KT-201/3
- 2) DT-202/3 KT-201/2
- 3) DT-201/3 KT-201
- 4) DT-202 KT-201
- 5) DT-131/2 KT-202

216. Kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalı zamanı hazır məhsul alındıqda hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır.

- 1) DT-204 KT-202
- 2) DT-205 KT-202/1
- 3) DT- 204/2 KT-202/1
- 4) DT-204 KT-206
- 5) DT-204 KT-207

217. İl ərzində alınmış hazır məhsul hansı qiymətlə mədaxil edilir.

- 1) həqiqi
- 2)) plan
- 3) normativ
- 4) müqavilə
- 5) bazar

218. Məhsulun maya dəyərinin kalkulyasiya edilməsinin neçə növü var .

- 1) 2
- 2) 3
- 3) 5
- 4) 6
- 5)) 4

219. Hansı istehsal sahələrində sadə və normativ kalkulyasiya metodu tətbiq edilir.

- 1) maşınqayırma sənayesində
- 2)) hasilat sənayesində
- 3) emal sənaye sahələrində
- 4) yüngül sənaye sahələrində
- 5) ağır maşınqayırma sənayesində

220. Dənli bitkilərin emalında kalkulyasiya obyektini nə hesab edilir.

- 1) buğda, arpa, qarğıdalı
- 2) çovdar, buğda, arpa
- 3)) un, doğranılmış yem

- 4) makaron , darı, buğda
- 5) qarışıq yem,buğda, qarğıdalı

221. Ümumilikdə sənaye müəssisələrində kalkulyasiya obyektı nədir.

- 1) bitməmiş istehsal
- 2) yarım fabrikatlar
- 3) iş və xidmətlər
- 4) məhsul qrupu, yarımfabrikat,bitməmiş istehsal
- 5) ancaq vahid məhsul növü

222. Müəssisədə hansı kalkulyasiya üsulundan istifadə edilir.

- 1)) plan, hesabat, normativ
- 2) hesabat, smeta , mərhələ
- 3) plan “ Standart-kostinq” , “ Direkt-kostinq”
- 4) “ Standart-kostinq” , “ Direkt-kostinq”
- 5) hesabat,sadə və sifariş

223. Ayrı-ayrı növ məhsulun maya dəyərini hesablayarkən hansı üsullardan istifadə edilir.

- 1) normativ üsuldan
- 2) keçid-mərhələ üsulundan
- 3)) xərclərin ümumiləşdirilməsi,normativ , birbaşa , bərabər bölüşdürmə
- 4) əlavə məhsulu qiymətləndirmək üsulundan
- 5) istehsala sərf edilən əsas xərclərin hesablanması üsulundan

224. Heyvan və quşların kəsilməsi zamanı kalkulyasiya obyektı nə hesab edilir .

- 1) dəri, tük, yun

- 2) peyin, dəri, ayaqlar
- 3) kəsilmiş heyvan və quşların baş sayı
- 4)) 1 sentner kəsilmiş ət
- 5) digər növ məhsulların (sentner, kq ,metr) satış qiyməti

225. Kəsmə sexində məhsulun maya dəyəri metodunun hesablanması necə həyata keçirilir.

- 1)) bütün xərclərdən əlavə məhsul çıxılır ,qalan alınmış məhsula bölünür
- 2) xərclər məhsulların cəminə bölünür
- 3) hər bir kəsilmiş iri heyvan növü üzrə ayrıca kalkulyasiya həyata keçirilir
- 4) əvvəlcə iri buynuzlu mal qara, sonra isə quşların maya dəyəri hesablanır
- 5) bütün xərclər ayrı-ayrı heyvanlardan alınmış məhsullar arasında

226. Əgər quş və heyvanlar eyni sexdə kəsilirsə,onlar üçün ayrıca analitik hesab açıb maya dəyərini hesablamaq mümkündürmü .

- 1) mümkün deyil
- 2) hər bir heyvan növünün əsas və əlavə məhsulu üçün ayrıca analitik hesab
- 3) xərcləri hər bir məhsul növünə bölmək lazımdır
- 4)) kəsilmə sexində baş verən xərcləri kəsilməkdən alınan məhsulun cəminə
- 5) alınmış əlavə məhsulu qiymətləndirmək və əsas xərcləri çıxmaq lazımdır

227. Sənaye istehsalı planı necə bağlanılır .

- 1) istehsala sərf edilən xərclər hesabındakı məbləğ öz təyinatına silinir
- 2) əvvəlcə bitməmiş,sonra heyvandarlıq hesabı bağlanılır
- 3)) idarəetmə xərcləri bölüşdürülür ,bitməmiş və heyvandarlıq məhsullarının emalı üzrə açılan analitik hesablar bağlanır (köməkçi istehsal xərcləri
- 4) köməkçi istehsal məsrəfləri əsas xərclərdən çıxılır

5) ilin axırında hesab bağlanılır.

228. Əsaslı sənaye sahələrində məhsulun həqiqi maya dəyəri necə hesablanır.

- 1) əvvəlcə sərf edilən material xərcləri müəyyən edilir
- 2) əməyin ödənilməsi xərcləri müəyyən edilir
- 3) köməkçi istehsal, əsas vəsaitin amortizasiyası xərclərini müəyyən edir
- 4) ümumi istehsal xərcləri bölüşdürülür
- 5) göstərilən daimi və dəyişən xərclərdən əlavə , yanacaq məhsulun dəyəri çıxılır, yerdə qalan xərc alınmış sənaye məhsulunun cəminə bölünür

229. Kənd təsərrüfatı sənaye istehsalında hazırlanan məhsulun maya dəyəri nədən asılıdır.

- 1) təbii iqlim şəraitindən
- 2) məhsulun hazırlanma texnologiyasından
- 3) sərf edilən xərclərin səviyyəsindən
- 4) məhsula olan tələbatdan
- 5) digər amillərdən

230. Konservi istehsalında kalkulyasiya obyektinə hesab edilir.

- 1) qablaşdırma və emal edilən bütün növ məhsullar
- 2) öz təsərrüfatında hazırlanan məhsul növləri
- 3) kənardan alınan məhsul növləri
- 4) ancaq emal üçün qəbul edilən məhsullar
- 5) göstərilənlərdən heç biri

231. Konservi istehsalında nə kalkulyasiya edilir və onun obyektinə nədir.

- 1) 1000 ədəd şərti banka

- 2) 440 şərti banka
- 3) 353,4 şərti banka
- 4) 100 şərti banka
- 5) həcmindən asılıdır

232. Əgər eyni növ xammaldan müxtəlif ölçülü məhsul hazırlanarsa ,hansı əmsaldan istifadə olunur .(şərti bankaya çevirməklə)

- 1) 10 litr 28,3 banka
- 2) 3 litr 8,40 banka
- 3) 2 litr 5,66 banka
- 4) 1,5 litr 4,24 banka
- 5)) 1000 litr 283,0 banka

233. Hesabat ilində istehsaldan buraxılan konserv məhsulları hansı maya dəyəri ilə mədaxil edilir.

- 1) həqiqi maya dəyəri ilə
- 2) normativ maya dəyəri ilə
- 3) smeta maya dəyəri ilə
- 4)) plan maya dəyəri ilə
- 5) həqiqi və normativ maya dəyəri ilə

234. Konserv sənayesində idarəetmə xərcləri necə bölüşdürülür.

- 1)) bir başa
- 2) bölüşdürmə qaydası ilə
- 3) normativ üzrə
- 4) bölüşdürmə aparılmır
- 5) təsdiq olunmuş əmsala görə

Bölmə: 1601

235. İstehsala xidmətin uçotunun digər sahələrdən fərqləndirici xüsusiyyəti nədən ibarətdir.

- 1) o, kənd təsərrüfatı işçilərinə xidmət edir
- 2) ancaq məişət xidməti sahələrini uçota alır
- 3) kənd təsərrüfatı işçiləri və onların avadanlıqlarına xidmət edir
- 4) kənd təsərrüfatı işçilərinin şəraitinin yaxşılaşdırılmasına xidmət edir
- 5)) kənd təsərrüfatı işçilərinin , məişət, idman,xəstəxana,uşaq bağçası və digər sahələrinə xidməti uçota alır

236. İstehsala və təsərrüfata xidmətin statistik içotu hansı hesabda uçota alınır.

- 1) əsas istehsal hesabında
- 2)) istehsal və təsərrüfata xidmət hesabında
- 3) köməkçi istehsala xidmət hesabında
- 4) idarəetmə və xidmət hesabında
- 5) sair istehsal və təsərrüfat hesabında

237. İstehsal və təsərrüfatdan olan zərərlər hara silinir.

- 1) əsas istehsalata
- 2) köməkçi istehsala
- 3)) müəssisənin mənfəətinin azalmasına
- 4) satış prosesindən olan gəlirinə
- 5) sosial sfera fonduna

238. İstehsal və xidmət sahələrində hansı xərc maddələri var .

- 1) əmək haqqı , kreditə görə faizlər
- 2) material ,əmək haqqı , cərimə və kredit faizləri
- 3) əsas vəsaitlərin saxlanması,material .iş və xidmətlər
- 4) sosial ehtiyaclara ayırmalar, vergi, yığım və sair məsrəflər
- 5)) yuxarıda göstərilənlərin hamısı

239. İstehsal və təsərrüfatdan daxil olmalar hesablarda necə əks etdirilir

- 1)) DT-50,51 KT-46
- 2) DT-51,55 KT-47,46
- 3) DT-50,51 KT-62.46
- 4) DT-50 KT-51
- 5) DT-50,51 KT-80/3

240. Hesabat ili başa çatdıqda istehsal və təsərrüfata xidmət xərcləri hara silinir.

- 1) xidmət və idarəetmə xərclərinə
- 2) köməkçi istehsal və xidmət xərclərinə
- 3) xidmət və satış prosesinə
- 4)) təsərrüfat ilində əldə olunan gəlirə
- 5) istehsal və təsərrüfat sahələrinə ayrı-ayrılıqda

241. Müasir dövüdə istehsala və təsərrüfata xidmət işləri yerinə yetirilmişdir.

- 1) bütün istehsal sahələrində
- 2) ayrı-ayrı fermer təsərrüfatlarında
- 3) kiçik emal müəssisələrində
- 4) heç bir təsərrüfatda istifadə olunmur
- 5)) iri emal və ASK-də istifadə olunur

242. Jurnal –order formasını tətbiq edən müəssisələrdə məsrəflər hansı sənədlərdə qeyd ediliir .

- 1) istehsal hesabında və satışda
- 2)) FN-83, ASK, N10-ASK
- 3) ancaq FN-10 ASK-da
- 4) icmal və yığma sənədlərdə
- 5) 1-e formasında

Bölmə: 1701

243. Kənd təsərrüfatında mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılmasında əsas məqsəd nədən ibarətdir.

- 1) kənd təsərrüfatı məhsullarının satışının təşkilini etmək
- 2) dünya bazarına kənd təsərrüfatı məhsullarını çıxarmaq
- 3)) kənd təsərrüfatı uçotuvə hesabatını beynəlxalq səviyyədə qurmaq
- 4) hesabat göstəricilərindən istifadə etmək
- 5) bunlardan heç biri

244. MUBS-ı nə vaxt təşkil edilib.

- 1) 1967
- 2) 1958
- 3) 1948
- 4)) 1973
- 5) 1971

245. MUBS komitəsi hansı şəhərdə yerləşir.

- 1) Moskvada
- 2) Parisdə
- 3)) Berlində
- 4) Vaşinqtonda
- 5)) Londonda

246. MUMH-nin ilk yarandığı illərdə onun fəaliyyətini nə tənzimləyir.

- 1)) MUMH-nın komitə tərəfindən hazırlanan nizamnaməsi
- 2) ayrı-ayrı ölkələrin uçotu və hesabatın yaxşılaşdırılması üçün verdiyi tövsiyələr
- 3) MUMH-nın bazası əsasında hazırlanan standartlar
- 4) bu hesablara olan ictimaiyyətin marağı
- 5) hər bir ölkənin milli standartları

247. Dünya ölkələrinin MUMH-nın təşkilində əsas məqsəd nədir.

- 1) hər bir ölkənin daxili marağı
- 2)) bütün dünyada vahid formada hesabatın tətbiqi
- 3) mal dövriyyəsinin sürətləndirilməsi
- 4) ölkələr arasında hesablaşmaların aparılması
- 5) bütün ölkələr üçün vahid formanın tətbiqi

248. Azərbaycan respublikası MUBS-nı nə vaxt tətbiq etməyə başlamışdır.

- 1) 1998
- 2)) 2008
- 3) 2003
- 4) 2009
- 5) 2010

Bölmə: 1801

249. Mühasibat hesabatı dedikdə nə başa düşülür.

- 1) mənfəət və zərər haqqında hesabatın tərtib edilməsi
- 2) təsdiq olunmuş formada mühasibat uçotu məlumatlarına əsasən müəssisənin təsərrüfat fəaliyyətinin xarakterizə edilməsi haqqında göstərişlər formalaşdırılır
- 3) mühasibat uçotunun məlumatlarına əsasən müəssisənin maliyyə nəticələri, və maliyyə vəziyyətinin dəyişməsi haqqında məlumat başa düşülür
- 4)) müəssisənin əmlak vəziyyətini təhlil etmək üçün məlumatları ümumiləşdirir
- 5) ancaq mənfəət haqqında dəqiq informasiya əldə etmək

250. Mühasibat hesabatının qarşısına hansı məqsədlər qoyulur.

- 1) müəssisənin maliyyə vəziyyəti və əmlak vəziyyətinin dəqiq əks
- 2) mühasibat hesabları analitik və sintetik uçot məlumatlarına əsaslandırılmalıdır
- 3) hesabatın Azərbaycan dilində tərtib edilməsi və müəssisə rəhbəri tərəfindən imzalanmasıdır
- 4)) hesabat dəqiq olmalı, müəssisənin fəaliyyəti tam əks olunması mərkəzləşdirilmiş formada olan uçot sənədlərinə əsaslanmalıdır
- 5) hesabat elə tərtib edilməlidir ki, onu hamı başa düşsün

251. Məcburi qaydada hesabatlar hara təqdim olunmalıdır.

- 1) müəssisə sahibinə və ya iştirakına
- 2) ərazi üzrə dövlət statistika orqanına
- 3) bank və maliyyə orqanına
- 4)) təsisçilərə, dövlət idarəsinə, banka vergi üzrə qanunda nəzərdə tutulan

5) maliyyə nazirliyi, iqtisadi inkişaf nazirliyi və mərkəzi banka

252. Rüblik mühasibat hesabatları hansı vaxtda təqdim olunmalıdır.

- 1) rüb qurtardıqdan 60 gün ərzində
- 2) rüb qurtardıqdan 15 gün ərzində
- 3) rüb qurtardıqdan 10 gün ərzində
- 4) rüb qurtardıqdan 30 gün ərzində
- 5) növbəti ayın 15-nə kimi

Bölmə: 1901

253. Nəqliyyat təşkilatlarının digər sahələrdən fərqləndirən xüsusiyyəti nədən ibarətdir .

- 1) xalq təsərrüfatının bir sahəsi kimi sərbəst fəaliyyət göstərmək hüququna malikdir
- 2) ancaq digər sahələrə xidmət göstərir
- 3) müəssisələrə kompleks xidmət göstərir
- 4) yalnız uzaq məsafələrə yük daşıyır
- 5) xidmətin dəyəri ilin axırında hesablanır

254. Nəqliyyat təşkilatlarının yerinə yetirdikləri işlərini tənzimləyən sənədə nə daxildir.

- 1) yol vərəqəsi
- 2) dispeçer xidmətinin təyinatı
- 3) müəssisə və təşkilatlarla bağlanmış müqavilə
- 4) müqavilə, istismar müqaviləsi, göstərilən xidmət müqaviləsi

5)) ekspeditorun yükün daşınmasını təsdiq edən qeydiyyat sənədi

255. Müəssisələr üçün əş ucuz nəqliyyat növü nə hesab edilir.

- 1) təyyarə ,avtomobil vaxtında təmin edir
- 2)) gəmi nəqliyyatı
- 3) avtomobil nəqliyyatı
- 4) dəmir yol nəqliyyatı
- 5) boru nəqliyyatı

256. Nəqliyyat təşkilatlarında DT-202 “Əsas istehsalat” ,KT-201 “ Materiallar” mühasibat yazılışı nə zaman tərtib edilir .

- 1) əmək haqqı hesablandıqda
- 2) enerji xərcləri silindikdə
- 3) yanacaq sərf edildikdə
- 4) nəqliyyata amortizasiya hesablandıqda
- 5)) nəqliyyatdan ehtiyat hissələri və materiallar geri qaytarıldıqda

257. Nəqliyyat təşkilatının göstərdiyi xidmətinə görə sifarişçidən pul vəsaiti daxil olduqda necə mühasibat yazılışı tərtib edilir .

- 1)) DT-221 KT-177
- 2) DT-221 KT-211
- 3) DT-701 KT-211
- 4) DT-177 KT-211
- 5) DT-251 KT-701

258. Nəqliyyat təşkilatlarında tərtib edilən DT-202 , KT-201 yazılışı nəyi izah edir.

- 1) istehsaldan hazır məhsul buraxılmışdır

- 2) əsas istehsalda istifadə olunmayan materiallar anbara qaytarılmışdır
- 3)) nəqliyyat xidmətinə yanacaq sərf edilmişdir
- 4) nəqliyyat təşkilatında istifadəsi mümkün olmayan materiallar zay
- 5) geri qaytarılan zay məhsullar satışa göndərilmişdir

259. Nəqliyyatda alınan qiymətlərə əlavə dəyər vergisi hesabladığda necə yazılış verilir

- 1) DT-201 KT-701
- 2) DT-201 KT-431
- 3)) DT-19 KT-431
- 4) DT-202/2 KT-431
- 5) DT-19 KT-545

Bölmə: 2001

260. Avtomobil nəqliyyatında ən çox sərf edilən xərc hansılardır.

- 1) əmək haqqı
- 2) əsas vəsaitlərin amortizasiyası
- 3) əsas vəsaitlərin saxlanması
- 4) avtomobil nəqliyyatı üzrə ümumistehsal və ümumtəsərrüfat xərcləri
- 5)) ehtiyat hissələri və yanacaq

261. Kənd təsərrüfatında yük avto nəqliyyatının yerinə yetirdiyi işləri təsdiq edən ilk sənəd hansılardır.

- 1)) yük avtonəqliyyatının yol vərəqəsi
- 2) sürücünün işdə olduğunu təsdiq edən tabel

- 3) yük avtonəqliyyatının keçdiyi yolun həcmi
- 4) sərf etdiyi yanacağın həcmi
- 5) yük avtonəqliyyatına hesablanmış amortizasiya məbləği

262. Yük avtomobili üzrə məlumatları mühasibatlıq hansı sənədlərdə ümümləşdirir.

- 1) yol vərəqəsində
- 2) yığma cədvəllərində ASK-30
- 3) xsürücülər üçün açılmış yol vərəqələrində
- 4) xronoloji ardıcılıqla aparılan hər bir maşın üçün olan kitabda
- 5) avtomobilin daşdığı yükün həcmi müəyyən edən cədvəllərdə

263. Yük avtonəqliyyatına amortizasiya hesabladığda necə mühasibat yazılışı verilir.

- 1) DT-112 KT- 202/1
- 2) DT-23/3 KT- 112
- 3) DT-721 KT- 112
- 4) DT-23/4 KT- 112
- 5) DT-23/7 KT- 112

264. Yük avtonəqliyyatına cari təmir göstərilmişdir.

- 1) DT-202/2 KT- 202/3
- 2) DT-202/4 KT- 202/1
- 3) DT-202/3 KT- 202
- 4) DT-202/5 KT- 202/2

5) DT-721 KT- 202/4

265. Yük avtonəqliyyatına xidmət edən sürücülərə əmək haqqı hesablanmışdır.

1)) DT-202/4 KT- 533

2) DT-202/3 KT- 533

3) DT-202/5 KT- 533

4) DT-202/1 KT- 533

5) DT-202/6 KT- 533

266. Yük avtonəqliyyatı işçilərinə məzuniyyət üçün ehtiyat yaradılmışdır.

1) DT-202/2 KT- 412

2) DT-202/1 KT- 412

3) DT-202/3 KT- 412

4) DT-202/5,7 KT- 412

5)) DT-232/4 KT- 412

267. Yük avtonəqliyyatının xidməti əsaslı tikintiyə aid edildikdə necə mühasibat yazılışı tərtib edilir.

1) DT-102 KT- 202/4

2) DT-102/7 KT- 202/4

3) DT-111 KT- 202/4

4)) DT-113 KT- 202/4

5) DT-103 KT- 202/4

268. Yük avtonəqliyyatı ümumistehsal və ümumtəsərrüfata xidmət etdikdə.

1)) DT-721 KT- 202/4

2) DT-725 KT- 202/4

- 3) DT 103 KT- 202/4
- 4) DT-203 KT- 202/4
- 5) DT-204 KT- 202/4

269. Yük avtomobilinin maşın günlərinin maya dəyəri necə müəyyən edilir.

- 1) xərcləri maşınların sayına bölməklə
- 2) xərcləri maşın-günlərinin sayına bölməklə
- 3) xərcləri ancaq yük daşıyan maşınların sayına bölməklə
- 4) xərcləri yük avtomobillərinin istismarı və saxlanılmasına bölməklə
- 5) xərcləri gedən ton , km-ə bölməklə

Bölmə: 2003

270. İstehsala xidmət edən avtomobil xidmətlərinin uçotu hansı hesabda aparılır.

- 1) 202/1
- 2) 23/2
- 3) 202/4
- 4) 203/5
- 5) DT-202/3 KT- 23/4

271. Yük avtomobilin hərəkəti ayın axırında hansı sənədlərdə öz əksini tapır .

- 1) BN-83 , AS-12
- 2) ay ərzində yerinə yetirdiyi işi təsdiq edən, yanacaq sərfi cədvəli
- 3) yük avtonəqliyyatı üzrə şəxsi cədvəllər
- 4) istehsal hesabında

5) göstərilənlərdən heç biri

272. Yük avtonəqliyyatına yanacaq və sürtkü materialları sərf edildikdə

- 1) DT-721 KT- 201
- 2) DT-202/2 KT- 201
- 3) DT-23/4 KT- 201
- 4) DT-201 KT- 23/4
- 5) DT-202/2 KT- 201

273. Yük avtonəqliyyatı xidməti xərcləri ayın axırında hara silir

- 1) DT-202/1 KT- 202/4
- 2) DT-207 KT- 202/4
- 3) DT-103, 201 KT- 202/4
- 4) DT-208 KT- 202/4
- 5) DT-206 KT- 202/4

274. Yük avtonəqliyyatının xidməti əsas istehsala aid edildikdə necə mühasibat yazılışı tərtib edilir.

- 1) DT-204 KT- 202/4
- 2) DT-202 KT- 202/4
- 3) DT-206 KT- 202/4
- 4) DT-202/3 KT- 202/4
- 5) DT-208 KT- 202/4

275. Yük avtonəqliyyatında kalkulyasiya obyektinə nə hesab edilir.

- 1) getdiyi yolun həcmi
- 2) sərf etdiyi yanacaqın həcmi
- 3) hesablanmış amortizasiyanın cəmi
- 4) satış prosesinə göstərdiyi xidmətin həcmi
- 5)) ton , km , daşınan yükün həcmi

2003

276. İxtisaslaşdırılmış avtomobil nəqliyyatı müəssisəsinin ehtiyat hissələr anbarında aparılan inventarlaşdırma zamanı ehtiyat hissələrinin əskikliyi aşkar edildikdə əskikliyin məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- 1) DT 184 KT 201
- 2) DT 211/1 KT 201
- 3) DT 213/1 KT 201
- 4))DT 245/1 KT 201
- 5) DT 184/2 KT 201/2

277. İxtisaslaşdırılmış avtomobil nəqliyyatı müəssisəsinin ehtiyat hissələr anbarında aparılan inventarlaşdırma başa çatdıqdan sonra əskikliyi aşkar edilmiş ehtiyat hissələrinin məbləği aşağıda verilmiş mühasibat yazılışlarından hansında əks etdirilir?

- 1) əvvəlcə DT 213/1 KT 201, sonra isə DT 213/1 KT 245/1 yazılışında
- 2))əvvəlcə DT 245/1 KT 201, sonra isə DT 213/1 KT 245/1 yazılışında
- 3) əvvəlcə DT 213/1 KT 201, sonra isə DT 211/1 KT 245/1 yazılışında
- 4) əvvəlcə DT 245/1 KT 201, sonra isə DT 213/1 KT 211/1 yazılışında
- 5) əvvəlcə DT 213/1 KT 201, sonra isə DT 201/1 KT 245/1 yazılışında

278. Yük avtomobilinin sürücüsü tərəfindən yanacağın israf edilməsi halı aşkar edildikdə hansı sənəd tərtib edilir?

- 1) Akt-siyahı
- 2))Akt
- 3) İntentarlaşdırma siyahısı
- 4) İntentarlaşdırma aktı
- 5) Siyahı

279. Yük avtomobilinin sürücüsü tərəfindən yanacağıın israf edilməsi halı aşkar edildikdə israf edilmiş yanacağıın məbləği aşağıda verilmiş mühasibat yazılışlarından hansında əks etdirilir?

- 1) əvvəlcə DT 213/1 KT 201, sonra isə DT 213/1 KT 245/1 yazılışında
- 2) əvvəlcə DT 213/1 KT 201, sonra isə DT 211/1 KT 245/1 yazılışında
- 3))əvvəlcə DT 245/1 KT 201, sonra isə DT 213/1 KT 245/1 yazılışında
- 4) əvvəlcə DT 245/1 KT 201, sonra isə DT 213/1 KT 211/1 yazılışında
- 5) əvvəlcə DT 213/1 KT 201, sonra isə DT 201/1 KT 245/1 yazılışında

280. Avtomobil nəqliyyatı müəssisəsinin ehtiyat hissələr anbarına şin zavodundan avtomobil daşımaları ilə gətirilmiş avtomobil şinləri hansı sənəd əsasında qəbul edilir?

- 1) Şin zavodunun hesab-fakturasıvə uyğunluq sertifikatı
- 2))Şin zavodunun hesab-fakturası, uyğunluq sertifikatı və mal-nəqliyyat qaiməsi
- 3) Şin zavodunun hesab-fakturası və müşayiətedici məktubu
- 4) Şin zavodunun hesab-fakturası, yol vərəqəsi və uyğunluq sertifikatı
- 5) Şin zavodunun hesab-fakturası, uyğunluq sertifikatı və material-nəqliyyat qaiməsi

281. Avtomobil nəqliyyatı müəssisəsinin ehtiyat hissələr anbarına şin zavodundan gətirilmiş avtomobil şinlərinin müəssisəyə mədaxil edilməsi hansı mühasibat yazılışında əks etdirilir?

- 1) DT 201/2 KT 201/6
- 2))DT 201 KT 531
- 3) DT 202 KT 531
- 4) DT 205 KT 201
- 5) DT 202/2 KT 531

282. Avtomobil nəqliyyatı müəssisəsinin idarə aparatında çalışan işçilərə hesablanmış əmək haqqının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- 1) DT 711 KT 533
- 2) DT 721 KT 531
- 3))DT 721 KT 533
- 4) DT 711 KT 522
- 5) DT 202 KT 533

283. Avtomobil nəqliyyatı müəssisəsinin idarə aparatında çalışan işçilərə hesablanmış sosial sığorta ayırmalarının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- 1) DT 711 KT 522
- 2) DT 721 KT 521
- 3) DT 721 KT 533
- 4))DT 721 KT 522
- 5) DT 202 KT 522

284. Avtomobil nəqliyyatı müəssisəsində çalışan sürücülərə hesablanmış əmək haqqının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- 1) DT 711 KT 533
- 2) DT 721 KT 531

- 3) DT 721 KT 533
- 4) DT 711 KT 522
- 5))DT 202 KT 533

285. Avtomobil nəqliyyatı müəssisəsində çalışan sürücülərə hesablanmış sosial sığorta ayırmalarının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- 1) DT 711 KT 522
- 2) DT 721 KT 521
- 3))DT 202 KT 522
- 4) DT 721 KT 522
- 5) DT 721 KT 532

286. Avtomobil nəqliyyatı müəssisəsinin ehtiyat hissələr anbarında çalışan anbar müdiri müəssisənin mühasibat şöbəsinə vaxtaşırı olaraq hansı hesabatı təqdim edir?

- 1) a) maddi dəyərlilərin daxil olması və məxarici haqqında hesabat; b) material hesabatı; c) avans hesabatı
- 2) a) materialların hərəkəti haqqında hesabat; b) avtomobil şirlərinin daxil olması və buraxılışı haqqında hesabat
- 3)) a) anbarda materialların hərəkəti haqqında hesabat; b) avtomobil şirlərinin daxil olması və buraxılışı haqqında hesabat
- 4) a) mal-pul hesabatı; b) avtomaşınlara ehtiyat hissələrin verilməsi haqqında hesabat
- 5) a) maddi dəyərlilərin daxil olması və məxarici haqqında hesabat; b) avtomobil xidmətinin yerinə yetirilməsi haqqında istehsalat hesabatı

287. Avtomobil nəqliyyatı müəssisəsində nəqliyyat vasitələrinə hesablanmış amortizasiya ayırmalarının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- 1) DT 711 KT 112

- 2) DT 721 KT 112
- 3))DT 202 KT 112
- 4) DT 202 KT 122
- 5) DT 202 KT 132

288. Avtomobil nəqliyyatı müəssisəsinin gəlirləri daha çox hansı mənbələrdən formalaşır?

- 1) İşlərin yerinə yetirilməsindən
- 2) Məhsulları satışından
- 3) İşlənmiş avtomobillərin satışından
- 4))Xidmətlərin göstərilməsindən
- 5) Malların satışından

289. Avtomobil nəqliyyatı müəssisəsinin xərcləri içərisində hansı xərclər daha yüksək xüsusi çəkiyə malikdir?

- 1) Reklam xərcləri + Kredit faizləri + Əmlakın sığortası xərcləri
- 2))Əmək ödənişi xərcləri + Amortizasiya ayırmaları + Yanacaq məsrəfləri
- 3) Avtomobil şinlərinin köhnəlməsi xərcləri + İnzibati xərclər + Sosial sığorta ayırmaları
- 4) Amortizasiya ayırmaları + Kredit faizləri + Əmlakın sığortası xərcləri
- 5) Əmək ödənişi xərcləri + Sosial sığorta ayırmaları + Amortizasiya ayırmaları

290. Nəqliyyat müəssisəsinin müxtəlif təyinatlı müəssisə və təşkilatlara göstərdiyi xidmətlərə görə hesablanmış xidmət haqqının məbləği mühasibat hesablarında necə əks olunur?

- 1))DT 211 KT 601
- 2) DT 221 KT 211
- 3) DT 223 KT 211

4) DT 601 KT 211

5) DT 711 KT 601

291. Dəmiryol nəqliyyatı təşkilatının idarə aparatında çalışan işçilərə hesablanmış əmək haqqının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

1))DT 711 KT 533

2) DT 721 KT 531

3) DT 721 KT 533

4) DT 711 KT 522

5) DT 202 KT 533

292. Dəmiryol nəqliyyatı təşkilatının idarə aparatında çalışan işçilərə hesablanmış sosial sığorta ayırmalarının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

1) DT 711 KT 522

2) DT 721 KT 521

3))DT 721 KT 522

4)DT 721 KT 533

5) DT 202 KT 522

293. Dəmiryol nəqliyyatı təşkilatının yol infrastrukturunda çalışan işçilərə hesablanmış əmək haqqının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

1) DT 711 KT 533

2))DT 202 KT 533

3) DT 721 KT 533

4) DT 711 KT 522

5) DT 721 KT 531

294. Dəmiryol nəqliyyatı təşkilatının yol infrastrukturunda çalışan işçilərə hesablanmış sosial sığorta ayırmalarının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- 1) DT 711 KT 522
- 2) DT 721 KT 521
- 3)) DT 202 KT 522
- 4)DT 721 KT 533
- 5) DT 721 KT 522

295. “AZAL” aviaşirkətinin idarə aparatında çalışan işçilərə hesablanmış əmək haqqının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- 1) DT 711 KT 533
- 2) DT 721 KT 531
- 3))DT 721 KT 533
- 4) DT 711 KT 522
- 5) DT 202 KT 533

296. “AZAL” aviaşirkətinin idarə aparatında çalışan işçilərə hesablanmış sosial sığorta ayırmalarının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- 1) DT 711 KT 522
- 2) DT 721 KT 521
- 3))DT 721 KT 522
- 4)DT 721 KT 533
- 5) DT 202 KT 522

297. “AZAL” aviaşirkətində çalışan uçuş heyətinin işçilərinə hesablanmış əmək haqqının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- 1) DT 711 KT 533
- 2) DT 721 KT 531
- 3) DT 721 KT 533
- 4) DT 711 KT 522
- 5))DT 202 KT 533

298. “AZAL” aviaşirkətində çalışan uçuş heyətinin işçilərinə hesablanmış sosial sığorta ayırmalarının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- 1) DT 711 KT 522
- 2) DT 721 KT 521
- 3) DT 721 KT 522
- 4)DT 721 KT 533
- 5))DT 202 KT 522

299. “AZAL” aviaşirkətinin London şəhərindəki nümayəndəliyində çalışan işçilərə hesablanmış əmək haqqının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- 1) DT 711 KT 533
- 2) DT 721 KT 531
- 3))DT 721 KT 533
- 4) DT 711 KT 522
- 5) DT 202 KT 533

300. “AZAL” aviaşirkətinin London şəhərindəki nümayəndəliyində çalışan işçilərə hesablanmış sosial sığorta ayırmalarının məbləği hansı mühasibat yazılışında əks etdirilir?

- 1) DT 711 KT 522

2) DT 721 KT 521

3))DT 721 KT 522

4)DT 721 KT 533

5) DT 202 KT 522